

3020.01 “İnvestisiya layihələrinin qiymətləndirilməsi”

01

Sual 1: İnvestisiya –

- a) istehsala maliyyə vəsaitləri xərcləridir
- b) iqtisadiyyatın inkişafına qoyulan qiymətli kağızlardır
- c))mənfəət əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət obyektlərinə kapital qoyuluşudur**
- d) yeni istehsal texnologiyasının tətbiqi nəticəsində kapitalın artımıdır
- e) bütün variantlar doğrudur

Sual 2: İnvestisiya fəaliyyətinin hərəkətverici motivi hansıdır?

- a. istehsal və istehlak həcminin yüksəlməsi
- b))yüksək mənfəət normasının əldə olunması**
- c) konkret əmtəə və xidmətlərin istehsalının yüksəlməsi
- d) cari istehlakdan imtinanın qiyməti
- e) bütün cavablar doğrudur

Sual 3: İnvestisiyanın tərkibinə aşağıdakı formalarda kapital daxil deyil –

- a) səhm formasında pul vəsaitləri
- b) konkret maddi – əşya elementləri
- c))mütləq və nisbi iqtisadi və torpaq rentası**
- d) xüsusi və borc vəsaitləri
- e) əmlak hüquqları və intellektual qiymətlilər

Sual 4: İnvestisiyanın bütün formaları özündə birləşdirmir –

- a) yaradılan obyektə maddiləşən vəsaitlər

- b) aktivləri formalaşdıran vəsaitlər
- c) resursların və vəsaitlərin uzunmüddətli bölüşdürülməsini təmin edənlər
- d))passiv və qoyuluşları formalaşdıran vəsaitlər**
- e) bütün variantlar doğrudur

Sual 5: İnvestisiya aşağıdakı əlamət üzrə təsnifləşdirilmir –

- a) investisiyalaşdırma obyektlərinə görə
- b) təkrar istehsalın formalarına görə
- c))yaradılan obyektə təcəssüm olunması formalarına görə**
- d) maliyyələşdirmə mənbələrinə görə
- e) investisiyalaşdırma prosesinin iştirakçılarının tərkibinə görə

Sual 6: Obyektlərinə görə investisiya bölünür –

- a) maliyyə investisiyaları
- b))dövlət investisiyaları**
- c) real investisiyalar
- d) qeyri-maddi aktivlərə investisiyalar
- e) lisenziyaların alınmasına yönəldilən investisiyalar

Sual 7: Müddətliliyinə görə investisiya bölünür –

- a) qısamüddətli investisiyalara
- b) uzunmüddətli investisiyalara
- c) real sektora investisiyalar
- d))ortamüddətli investisiyalar**
- e) yüksəklikvidliyə malik qiymətli kağızlara investisiyalar

Sual 8: “ İnvestisiya – kapitalin yaranması və gələcəkdə gözlənilən istehlakin genişləndirilməsi naminə hazırda gəlirin cari istehlaka xərclənməsindən imtina etmək deməkdir “-hansı iqtisadçının fikridir ?

- a) Keyns
- b))Samuelson**
- c) Aristotel
- d) K.Marks
- e) Heç biri

Sual 9: İnvestisiya – firma tərəfindən kapital ehtiyatını artırılmasına avadanlığın alınmasına , bina və qurğuların tikilməsinə sərf olunan vəsaitidir “ - hansı iqtisadçının fikridir ?

- a))Keyns**
- b) Rikardo
- c) Samuelson
- d) Aristotel
- e) Heç biri

Sual 10: İnvestisiya qoyuluşu və mənfəətin əldə olunması prosesləri necə olmalıdır?

- a. ardıcıl
- b))paralel**
- a. diskret
- b. interval
- c. bütün variantlar doğrudur

Sual 11: Layihənin həyat tsiklinin fazası deyil –

- a. investisiyaqabağı

- b. istismar
- c. investisiya

b))likvid

- a. doğru variant yoxdur

Sual 12: Qarşılıqlı əlaqələrinə görə layihənin tipi deyil –

- a. alternativ
- b. müstəqil
- c. sinergetik
- d. əvəzedici

b))tamamlayıcı

Sual 13: Investisiya fəaliyyətinin subyekti deyil –

- a) fiziki şəxslər
- a.)sosial xidmət müəssisələri**
- b) hüquqi şəxslər
- c) dövlət
- d) ictimai fondlar

Sual 14: Investisiya fəaliyyətinin obyektləri fərqləndirilir –

- a) layihənin miqyasına görə
- b))mülkiyyət formasına görə**
- c) layihənin istiqamətinə görə
- d) dövlətin iştirak dərəcəsinə görə
- e) vəsaitlərdən istifadənin səmərəliliyinə görə

Sual 15: Aşağıdakılardan hansı intellektual investisiya deyil?

- a. elmi işləmələrə investisiyalar
- b. kadrların hazırlanmasına investisiyalar
- c. sosial sferaya investisiyalar
- b))tikinti-quraşdırma işlərinə investisiyalar**
- a. təcrübi – konstruktor işlərinə investisiyalar

Sual 16: Investisiyanın aşağıdakı məqsədlər üçün təsnifləşdirilməsi zəruridir:

resursların və vəsaitlərin ehtiyacı olanlar arasında bölüşdürülməsi

- a))planlaşdırma və təhlil**
- b) maddi əşya elementlərinin tərkibinin müəyyən edilməsi
- c) investisiyanın iqtisadi mahiyyətinin müəyyən edilməsi
- d) bütün variantlar doğrudur

Sual 17: Aşağıdakı şərtlərdən hansı investisiya fəaliyyətinin gücləndirilməsi üçün zəruridir?

- a))bank faiz dərəcələrinin aşağı salınması**
- b) texniki təkmilləşdirmənin aparılması
- c) məhsulun keyfiyyətinin yaxşılaşdırılması
- d) vergilərin azaldılması
- e) mülkiyyət hüquqlarının qorunması

Sual 18: Investisiya fəaliyyətinin həyata keçirilməsinin səmərəliliyinin əsas zəminləri hansıdır?

- a))siyasi və iqtisadi sabitlik**
- b) səmərəli gəlir siyasəti

- c) səmərəli informasiya sisteminin formalaşdırılması
- d) dövlətin sosial siyasəti
- e) bütün cavablar doğrudur.

Sual 19: İnvestisiya fəaliyyəti obyektlərinin istifadəçiləri ola bilməz

- a. dövlət və bələdiyyə orqanları
- b. investorlar
- b))kreditorlar**
- a. beynəlxalq təşkilatlar
- c) fiziki və hüquqi şəxslər

Sual 20: Portfel investisiyaları nədir?

- a. müəssisənin səhmdar kapitalının 10%-indən azını təşkil edən investisiyalar
- b. layihələri portfeldə gəzdirilən investisiyalar
- c. qiymətli kağızların alışına yönəldilən investisiyalar
- b))müəssisələrin layihələri qrupuna qoyulan kapital**
- a. istehsalın genişləndirilməsinə investisiyalar

Sual 21: Hansı layihələr alternativ layihələr adlanır?

- a. bir layihənin qəbulu və ondan imtina digərin rentabelliyində öz əksini tapmırsa
- b. bir layihənin qəbulu digərinin rentabelliyini azaldırsa
- b))bir layihənin qəbulu digərini rentabelsiz edirsə**
- a. bir layihənin qəbulu digərinin rentabelliyini artırırsa
- b. eyni məqsəd üçün nəzərdə tutulan iki layihə

Sual 22: Hansı layihələr müstəqil layihələrdir?

- a. eyni məqsəd üçün nəzərdə tutulan iki layihə
- b))bir layihənin qəbulu və ondan imtina digərin rentabelligində öz əksini tapmırsa**
- a. bir layihənin qəbulu digərinin rentabelligini azaldırsa
- b. bir layihənin qəbulu digərini rentabellsiz edirsə
- c. rentabelligin artımı xərc və gəlirlərdə öz əksini tapan layihələr

Sual 23: İnvestisiya bazarı nədən ibarətdir?

- a. pul və fond bazarlarından
- b. daşınmaz əmlak və elmi-texniki yenilikləri bazarından
- c. sənaye obyektləri, səhmlər, depozitlər və lisenziyalarından
- b))real investisiyalaşdırma obyektləri, maliyyə investisiyalaşdırma obyektləri və innovation investisiya obyektləri bazarından**
- a. qiymətli kağızlar və kredit bazarından

Sual 24: Bu layihə deyil –

- a) işlənib hazırlanmış tikinti – quraşdırma planı
- b) hər hansı sənədin ilkin mətni
- c) ideya, plan
- d))texniki – iqtisadi əsaslandırmanın təmərküzləşmiş ifadəsi**
- e) bütün variantlar doğrudur

Sual 25: İnvestisiya layihəsi –

- a) marketinq və texnoloji qərarların texniki-iqtisadi əsaslandırılmış kompleksidir
- b))pul vəsaitlərinin və resursların investisiyalaşdırması mövqeyindən bütün tədbirlərin qeyd olunduğu layihə**

- c) tikinti və təşkilati qərarların əsaslandırılmış kompleksin qeyd olunduğu layihə
- d) bütün variantlar doğrudur
- e) doğru variant yoxdur

Sual 26: Miqyasından və əhəmiyyətliyiindən asılı olaraq layihələrin növü deyil –

- a) irimiqyaslı
- b) xalq təsərrüfatı
- c) regional**
- d) qlobal
- e) lokal

Sual 27: Fəaliyyətdə olan müəssisə üçün investisiyaqabağı fazanın ilkin mərhələsi hansıdır?

- a) layihənin texniki-iqtisadi əsaslandırılması
- b) layihənin eksperimental sınağı
- c) elmi-tədqiqat işləri
- d) investisiyaləşdirmə imkanlarının aşkar olunması**
- e) bütün variantlar doğrudur

Sual 28: Investisiyaqabağı fazanın mərhələsi deyil –

- a) investisiya tələb edən ideyanın yaranması
- b) ilkin texniki – iqtisadi əsaslandırma
- c) yekun texniki – iqtisadi əsaslandırma
- d) layihə-smeta sənədlərinin hazırlanması**
- e) elmi-tədqiqatların aparılması

Sual 29: İnvestisiya fazasının mərhələsi deyil –

- a))layihənin yekun texniki – iqtisadi əsaslandırılması**
- b) layihə-smeta sənədlərinin işlənməsi
- c) danışıqların aparılması və kontraktların bağlanması
- d) tikinti-quraşdırma işləri
- e) heyətin hazırlanması

Sual 30: İnvestisiya nədir?

- a. daşınma əmlakın alışı
- b. layihələrin reallaşdırılmasına pul vəsaitlərinin qoyuluşu
- c. maşın və avadanlıqların alışı
- b))kapitalın sonradan artırılması məqsədilə qoyuluşu**
- a. Fond bazarında əməliyyat

Sual 31: Portfel investisiyaları harada həyata keçirilir?

- a. istehsalın yenidən qurulmasına investisiyalar
- b))layihələr qrupuna kapital qoyuluşu**
- a. borc vəsaitlərinin müəssisənin səhmdar kapitalına qoyuluşu
- b. müəssisənin səhmdar kapitalının 10%-dən çox miqdarda səhmlərin alışı
- c. ticarət kreditlərə

Sual 32: İnvestisiyanın hansı növü qeyri-maddi aktivlərə daxil edilir?

- a. kəşflər, ixtiralar
- b. kadrların hazırlanması
- c. lisenziyaların alınması
- b))bank kreditləri**
- a. ticarət nişanları

Sual 33: İnnovasiya nədir?

- a. elmi işləmələrin aparılması hüquqi
- b. patent
- c. ticarət nişanı

b))elmi-texniki tərəqqinin nailiyyətləri ilə bağlı investisiya növü

- a. Təcrübi-konstruktor işləri

Sual 34: İnvestisiya bazarı nədir?

- a. real investisiyalaşdırma obyektləri bazarı
- b. maliyyə investisiyalaşdırılması alətləri bazarı

b))real investisiyalaşdırma obyektləri bazarı və maliyyə investisiyalaşdırılması alətləri bazarı

- a. maddi və qeyri-maddi aktivlər bazarı
- b. texnoloji biliklər bazarı

Sual 35: İnvestisiya bazarının vəziyyətini xarakterizə edir.

- a. kapitalın qiyməti
- b. inhisar və rəqabət

b))tələb və təklif

- a. bank faiz dərəcələri
- b. nominal və real dərəcələr

Sual 36: İnvestisiya bazarının aktivliyini xarakterizə edir?

- a. bazar tələbi
- b. bazar təklifi

b))bazar konyukturası

- a. Bazar rəqabəti
- c) Bazarın tutumu

Sual 37: İstehsal aktivlərinin formalaşdırılması prosesi hansı mərhələdə həyata keçirilir?

- a. layihələşdirmə mərhələsində
- b) işləmə və istehsala tətbiq mərhələsində
- c))investisiya mərhələsində**
- d) istismarqabağı mərhələdə
- e) istismar mərhələsində

Sual 38: İnvestisiya fazasının xüsusiyyəti deyil –

- a) xərclər qaytarılmaz xarakter daşıyır
- b) layihə gəlir gətirmir
- c) layihələşdirmə işləri başa çatmamışdır
- d))yüksək elmi-tədqiqat və təcrübə-konstruktor xərcləri**
- e) investisiyaların cəlb olunması ilə bağlı məsələlər həll olunur

Sual 39: Obyektin istismara verildiyi mərhələ necə adlanır?

- a) investisiyaqabağı faza
- b))investisiya fazası**
- c) istismarqabağı faza
- d) istismar fazası
- e) doğru variant yoxdur

Sual 40: Kreditin cəlb olunması, lisenziyaların, patentlərin alınması hansı mərhələdə həyata keçirilir?

- a) investisiyaqabağı

- b))investisiya**
- c) istismarqabağı
- d) istismar
- e) texniki-iqtisadi əsaslandırmış

Sual 41: Investisiya layihəsinin üçüncü fazası hansıdır?

- a))istismar**
- b) investisiyaqabağı
- c) istismarqabağı
- d) investisiya
- e) eksperimental

Sual 42: Istismar fazasının davamlılıığı müəyyən olunur –

- a. eksperiment mərhələsində
- b) istismar dövründə
- c) texniki-iqtisadi əsaslandırma zamanı
- d))layihələşdirmə dövründə**
- e) investisiyalaşdırma dövründə

Sual 43: Layihənin ilkin zəminləri (əsasları) və tarixi əhatə edir –

- a) layihənin məqsədi və təyinatını
- b) müəssisənin inkişafı strategiyasının uyğunluğu
- c) aparılmış investisiyaqabağı tədqiqatların dəyərini
- d) vergilər üzrə güzəştləri
- e))bütün cavablar yanlıştır**

Sual 44: Texniki – iqtisadi əsaslandırmanın bir istiqaməti kimi «Bazarın təhlili və marketing konsepsiyası» əhatə etmir –

- a) satış imkanlarını
- b) rəqabət mühitini
- c))iqtisadi əhatəni**
- d) qiymət siyasətini
- e) məhsul nomenklaturasını

Sual 45: İnvestisiya layihəsi neçə fazadan keçir ?

- a) 2
- b))3**
- c) 4
- d) 5
- e) 1

Sual 46: Aşağıdakılardan hansinin reallaşması ölkənin regionlarının sosial ,iqtisadi və ekoloji vəziyyətini müəyyən edir ;

- a))Geniş miqyaslı**
- b) Lokal
- c) Qlobal
- d) Heç biri
- e) Hamisi

Sual 47: Bu layihələr xalq təsərrüfatının sosial , iqtisadi , ekoloji vəziyyətini müəyyən edir –

- a. Geniş miqyaslı
- b))Xalq təsərrüfatı əhəmiyyətli**

- c) Lokal
- d) Global
- e) Yerli

Sual 48: Geniş miqyaslı layihələr reallaşır ;

- a) Xalq təsərrüfatında
- b) Dünyada
- c))Regionlarda**
- d) Ölkədə
- e) Şəhərlərdə

Sual 49: İnvestisiyaqabağı fazada baş verir –

- a. əsas avadanlığın hərəkətə gətirilməsi
- b. müəssisənin aktivlərinin yaradılması
- c. xammal və avadanlıq göndərənlərin seçilməsi
- d. avadanlığın alınması
- b))investisiya layihəsinin biznes – planının işlənilməsi**

Sual 50: İnvestisiya layihəsinin reallaşdırılması haqqında qərar aşağıdakı mərhələdə qəbul olunur

- a))investisiya mərhələsində**
- b) ilkin texniki-iqtisadi əsaslandırma mərhələsində
- c) yekun texniki-iqtisadi əsaslandırma mərhələsində
- d) investisiyaqabağı mərhələdə
- e) istismar mərhələsində

Sual 51: İnvestisiya layihəsinin texniki-iqtisadi əsaslandırılmasının əsas istiqamətlərinin işlənilməsində əsas bölmədir

- a) bazarın təhlili və marketinq konsepsiyası
- b) layihə – konstruktor bölməsi
- c))layihənin maliyyə və iqtisadi qiymətləndirilməsi**
- d) layihənin həyata keçirilməsi qrafiki
- e) bütün variantlar doğrudur

Sual 52: Birbaşa investisiyalar nədir?

- a. səhmlərin 10%-dən çoxuna nəzarət edən investor tərəfindən qoyulan investisiya
- b. səhmlərin 10%-dən azına malik investorun səhmlərin alışına vəsait qoyuluşu
- c. ticarət kreditləri
- d. istehsal prosesinə qoyulan investisiyalar
- b))real aktivlərin alınması ilə bağlı konkret uzunmüddətli layihələrə qoyulan investisiyalar**

Sual 53: Portfel investisiyaları harada həyata keçirilir?

- a. əsaslı tikinti sferasında
- b))maliyyə kapitalının tədavülü sferasında**
- a. innovasiya sferasında
- b. istehsal sferasında
- c. əmtəə tədavülü sferasında

Sual 54: Pul aktivlərinə investisiyaların tərkibinə daxil edilmir.

- a. qiymətli kağızların alışı
- b. digər firmaların işində hüququnun alınması

b))dövriyyə vəsaitlərinin alışı

- a. portfel investisiyaları
- b. birbaşa investisiyalar

Sual 55: Kapital qoyuluşlarına aiddir

a))əsas və dövriyyə fonduna investisiyalar

- a. istehsalın yenidən qurulmasına investisiyalar
- b. qiymətli kağızlara investisiyalar
- c. istehsal güclərinin artırılmasına investisiyalar
- d. bütün variantlar doğrudur

Sual 56: Səmərə -

a))investorun layihənin reallaşdırılması nəticəsində əldə etdiyi qazanc

- b) nəticə və xərclərin fərqi
- c) layihənin reallaşdırılması nəticəsində investorun əldə etdikləri barədə mühakimə yürütməyə imkan verir
- d) məcmu nəticə və məcmu xərclərin fərqi
- e) məcmu nəticə və cari xərclərin fərqi

Sual 57: Investorun iqtisadi maraqları təcəssüm olunur –

- a) xalis mənfəətdə
- b))gəlir normasında**
- c) ümumi mənfəətdə
- d) layihə qərarları kompleksində
- e) bütün cavablar doğrudur

Sual 58: Investisiyanın səmərəliliyi göstəriciləri aşağıdakılardan hansına uyğun olmamalıdır?

- a) gəlir normasına
- b) xalis mənfəətə
- c) ümumi mənfəətə
- d))layihə qərarları kompleksinə**
- e) bütün cavablar yanlıştır

Sual 59: Cari dövrdə istehlakdan imtinaya görə kompensasiya ifadə olunmalıdır?

- a) gəlir normasında
- b))mənfəətdə**
- c) layihə qərarları kompleksində
- d) layihə qərarlarının səmərəliliyi meyarlarında
- e) investorun iqtisadi maraqlarının müqayisəsi meyarlarında

Sual 60: Investor üçün məqbul gəlir nomrası –

- a) səmərə və birdəfəlik xərclərin nisbətidir
- b) xərclərin və nəticələrin nisbətidir
- c))mənfəətin və investisiyalaşdırılan vəsaitlərin nisbətidir**
- d) kapitalın artımında
- e) bütün cavablar doğrudur

Sual 61: Pul vəsaitlərinin daxilolmaları və axınları hansı əlamətə görə qruplaşdırılır?

- a) ərazi əlamətinə görə
- b) maliyyə mənbələrini əhatə əlamətinə görə
- c) investisiya motivlərinə görə
- d))əşya – məqsəd əlamətinə görə**
- e) bütün variantlar doğrudur.

Sual 62: Pul vəsaitlərinin daxilolmaları və axınları hansı fəaliyyət sferaları üzrə qruplaşdırılır?

- a) əməliyyat
- b) maliyyə
- c) istehsal**
- d) investisiya
- e) investisiya-maliyyə

Sual 63: Pul vəsaitlərinin daxilolmaları və axınları onların ilkin mahiyyətinə görə bölünür-

- a) məcmu daxilolmalar və axınlar**
- b) istehsal daxilolmalar və axınlar
- c) əməliyyat daxilolmalar və axınlar
- d) investisiya daxilolmalar və axınlar
- e) bütün variantlar doğrudur

Sual 64: Xalis gəlir hansı mərhələdə müəyyən edilir?

- a) layihələşdirmə
- b) istehsal
- c) investisiyalaşdırma
- d) layihənin həyat təşkilinin bütün addımlarında**
- e) istismar

Sual 65: Pul vəsaitləri axınları qruplaşdırılır -

- a. fəaliyyət sferası üzrə
- b) səmərəliliyin növləri üzrə
- c) aktivlər və passivlər üzrə
- d) ilkin mahiyyət forması üzrə
- e) istehsal amilləri üzrə**

Sual 66: Investorlar üçün məqbul səmərəlilik və maliyyə dayanıqlığı göstəricilərinə nail olunmasının əsas şərti hansıdır?

- a) pul vəsaitlərinə olan tələbin və təklifin nisbəti
- b))pul vəsaitlərinin balanslılığı**
- c) maliyyə-investisiya büdcəsinin balanslılığı
- d) hesabat balansının balanslılığı
- e) informasiya bazasının bütövlüyü

Sual 67: Investisiyanın iqtisadi səmərəliliyinin müəyyən edilməsi üçün meyar ola bilər –

- a) xalis gəlir
- b) diskontlaşdırılmış xalis gəlir
- c) daxili gəlir norması
- d))Mənfəət**
- e) bütün cavablar doğrudur

Sual 68: İnvestisiyaların həcmnin həddi nə ilə müəyyən edilir?

- a. firmanın malik olduğu vəsaitlərin miqdarı ilə
- b))investisiyanın gəlirliliyinin bazar faiz dərəcəsi ilə müqayisə olunmadığı vəziyyətlə**
- a. firma rəhbərliyinin qərarı ilə
- b. borc kapitalının miqdarı ilə
- c. inflyasiyanın tempi ilə

Sual 69: İqtisadi səmərəlilik göstəriciləri və iqtisadi maraq parametrləri uyğun olmalıdır –

- a) pul axınlarına
- b) xalis mənfəətə**

- c) **)səmərəlilik meyarlarına**
- d) daxili gəlir normasına
- e) bütün variantlar yanlıştır

Sual 70: Maliyyə-investisiya büdcəsində xalis gəlir göstərilir –

- a) pul axınlarının orta çəkili həndəsi fərqi kimi
- b) **)fəaliyyət sferaları üzrə pul axınlarının cəbri cəmi kimi**
- c) pul axınlarının cəbri fərqi kimi
- d) real pul vəsaitləri daxilolmalarının və axınlarının fərqi kimi
- e) real pul vəsaitləri daxilolmalarının və axınlarının cəmi kimi

Sual 71: Layihənin həyat tsikli dövründə məcmu xalis gəlirin hesablanması zamanı –

- a) vergilər və kreditlərin qaytarılması üzrə ödənişlər çıxılır
- b) **)aktivlərin yaradılmasına yönəldilən avanslaşdırılmış vəsaitlər çıxılır**
- c) vergilər və kreditlərə görə ödənişlər cəmlənir
- d) aktivlərin yaradılmasına yönəldilən avanslaşdırılmış vəsaitlər cəmlənir
- e) bütün cavablar yanlıştır.

Sual 72: Məcmu saldonun hesablanmasında –

- a. kreditlər və vergilər üzrə ödənişlər, eləcə də məcmu xərclər toplanır
- b) **)amortizasiyanın və sərbəst dövriyyə aktivlərinin dəyərinin bir hissəsi çıxılır.**
- c) amortizasiyanın və sərbəst dövriyyə aktivlərinin dəyəri tam şəkildə çıxılır
- d) amortizasiyanın və sərbəst dövriyyə aktivlərinin dəyəri cəmlənir
- e) bütün cavablar yanlıştır

Sual 73: Əsas kapitalın dövriyyəsinin fazası deyil –

- a. kapitalın cəlb olunması
- b))investorların iqtisadi maraqlarının uçotu**
- c) aktivlərin istehsal istehlakı
- d) layihənin həyat tsiklində amortizasiyanın toplanması
- e) təkrar istehsal üçün maliyyə mənbələrinin yaradılması

Sual 74: Mülkiyyətçilərin borc kapitalının cəlb edilməsi üzrə xərcləri nədən ibarətdir?

- a) əsas kapitalın formalaşdırılması ilə bağlı investisiya axınlarından
- b) mənfəət və vergilər üzrə ödənişlərin cəmindən
- c) əsas kapitalın amortizasiyasına xidmət xərclərindən
- d))borcun və ona görə faizlərin ödənilməsi xərclərindən**
- e) bütün variantlar yanlıştır

Sual 75: Xalis mənfəət necə müəyyən edilir?

- a) xalis gəlirdən xidmət xərcləri çıxılır.
- b) ümumi gəlirdən kreditlər və vergilər üzrə ödənişlər çıxılır
- c))xalis gəlirdən əsas fondlara görə amortizasiya çıxılır**
- d) hesablama dövrünün hər addımında daxili gəlir normaları cəmlənir.
- e) bütün variantlar yanlıştır

Sual 76: Proqnoz qiymətlərdə səmərəliliyin qiymətləndirilməsi prosesində uçota alınmalıdır?

- a) deflyasiya əmsalı
- b))inflyasiya indeksi**
- c) inflyasiya tempi
- d) amortizasiyanın kəmiyyəti

e) bütün variantlar yanlıştır

Sual 77: Maliyyə-investisiya büdcəsinin pul axınlarında öz əksini tapır –

- a) bütün dövriyyə aktivlərinin hərəkəti
- b) bütün dövriyyə aktivlərinin maliyyələşdirmə mənbələrinin hərəkəti
- c) yalnız dövriyyə aktivlərinin artımında investisiyalaşdırılan vəsaitlərin ölçüsü**
- d) mövcud layihədən azad olan vəsaitlərin hərəkəti
- e) bütün varinatlar doğrudur

Sual 78: Obyektin yaradılmasının start mərhələsində dövriyyə aktivlərinin investisiyalaşdırılması mənbələri hansıdır?

- a) maliyyə-investisiya büdcəsində əks olunan pul axınları
- b) xüsusi və borc kapitalı**
- c) xalis investisiya gəliri
- d) ümumi daxili gəlir
- e) bütün variantlar yanlıştır

Sual 79: Maliyyə-investisiya büdcəsində öz əksini tapmalıdır –

- a) dövriyyə aktivlərinin ümumi həcmnin hərəkəti
- b) pul vəsaitləri axınlarının hərəkəti
- c) dövriyyə aktivlərinə xarici amillərin təsiri**
- d) istehsal və satış həcmnin artması
- e) nizamnamə kapitalının kəmiyyətinin dəyişməsi

Sual 80: Pul axınlarının qeyri-bərabərliyi hansı metodla aradan qaldırılır?

- a) **yonların diskontlaşdırılması yolu ilə**
- b) orta cəbri kəmiyyətin müəyyən edilməsi
- c) orta həndəsi kəmiyyətin müəyyən edilməsi
- d) orta çəkili iqtisadi kəmiyyətin müəyyən edilməsi
- e) bütün variantlar doğrudur.

Sual 81: Vaxt amilinin uçotu siyasəti nəzərdə tutur

- a) layihənin həyat tsikli üzrə iqtisadi hesablamaların aparılmasını
- b) **müxtəlif müddətli xərc və nəticələrin uçotunu**
- c) yalnız cari xərclərin uçotunu
- d) yalnız qarşıdakı dövr üzrə xərclərin uçotunu
- e) bütün variantlar doğrudur

Sual 82: Müəssisədə layihənin reallaşdırılmasının səmərəliliyinin qiymətləndirilməsi aparılır –

- a. **))pul axınlarının artan kəmiyyəti üzrə**
- b) gəlirin daxili norması üzrə
- c) xalis investisiya gəliri üzrə
- d) nominal və real pul gəlirləri üzrə
- e) bütün variantlar doğrudur

Sual 83: Pul axınlarının artım kəmiyyəti aşağıdakı kimi müəyyən edilmir –

- a) **)real pul gəlirlərinin və xərclərinin fərqi**
- b) xərc axınlarının və daxilolmaların fərqi
- c) layihənin reallaşdırılmasından sonra pul axınları
- d) «layihə ilə» və «layihəsiz» vəziyyətlərdə xərc axınlarının nəticələrin fərqi
- e) doğru variant yoxdur.

Sual 84: Mənfəət norması necə müəyyən edilir?

- a. İnvestisiyanın həcmi / mənfəət
- b) daxili xalis gəlir / mənfəət
- c))mənfəət / investisiya**
- d) xalis mənfəət * investisiya
- e) pul axınları / investisiya

Sual 85: İnvestisiyanın qaytarılması (ödəmə) müddəti necə hesablanır?

- a) Mənfəət / investisiya
- b) investisiya / mənfəət
- c))daxili xalis gəlir / mənfəət**
- d) pul gəlirləri / xərclər
- e) doğru variant yoxdur

Sual 86: Aşağıdakılardan hansı qaçılmaz investisiyalara aiddir?

- a) yeni müəssisələrin əsaslı tikintisinə investisiyalar
- b) ətraf mühitin mühafizəsinə investisiyalar
- c))elmi-tədqiqat işlərinə investisiyalar**
- d) təcrübə – konstruktor işlərinə investisiya
- e) bütün variantlar doğrudur

Sual 87: İnvestisiya layihələrinin səmərəliliyinin növü deyil –

- a) bütövlükdə layihənin səmərəliliyi
- b) büdcə səmərəliliyi
- c) ictimai və kommersiya səmərəliliyi
- d) layihədə iştirak səmərəliliyi
- e))layihənin istismar səmərəliliyi**

Sual 88: Layihədə iştirak səmərəliliyi özündə əks etdirmir –

- a) müəssisələrin iştirakının səmərəliliyi
- b) səhmlərə investisiya qoyuluşunun səmərəliliyi
- c) ictimai və kommersiya səmərəliliyini**
- d) daha yüksək səviyyəli strukturların layihədə iştirakının səmərəliliyi
- e) büdcə səmərəliliyini

Sual 89: Investor hansı göstərici vasitəsilə öz iqtisadi marağını müəyyən edir?

- a))məqbul gəlir norması**
- b) Mərkəzi Bankın faiz dərəcəsi
- c) gəlirin daxili norması
- d) mənfəət norması
- e) ödəmə müddəti

Sual 90: Xalis mənfəətin, amortizasiyanın və dövriyyədən çıxarılmış dövriyyə vəsaitlərinin cəmi nəyə bərabərdir ?

- a) gəlirin daxili normasına
- b))xalis gəlirə**
- c) ödəmə müddətinə
- d) mənfəətlilik indeksinə
- e) xalis diskontlaşdırılmış gəlirə

Sual 91: Hansı göstərici vasitəsilə layihədə qəbul edilən qərarların səviyyəsini daha yaxşı ifadə etmək olar?

- a) rentabellik
- b))investisiyanın ödəmə müddəti**
- c) gəlirin daxili norması
- d) xalis mənfəət

e) doğru variant yoxdur

Sual 92: Hansı iqtisadi kateqoriya investisiyanın səmərəliliyi meyarını daha obyektiv ifadə edir?

- a) Ümumi Milli Məhsul
- b) Xalis gəlir
- c))Xalis mənfəət**
- d) Rentabellik
- e) Bütün variantlar doğrudur

Sual 93: Investisiyanın iqtisadi səmərəliliyi meyarını əks etdirən tələblər hansı göstəricidə öz əksini tapır ?

- a) maya dəyəri
- b) ÜDM
- c) rentabellik
- d) maliyyələşdirmə mənbələrinə tələbat
- e))investor üçün məqbul gəlir nomrası**

Sual 94: Investisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində ilk addım ibarətdir ?

- a) istehsalın rentabelliyyəsinin müəyyən edilməsi
- b) gəlirin daxili normasının əsaslandırılması
- c))investor üçün məqbul gəlir normasının əsaslandırılması**
- d) diskontlaşdırılmış xalis gəlirin müəyyən edilməsi
- e) doğru variant yoxdur

Sual 95: Əgər investisiya layihəsi arzu olunan gəlir normasından az gəlir gətirirsə onda –

- a) bu layihə cəlbedici deyil
- b) investor onu maliyyələşdirməyəcək
- c) bu layihə səmərəli deyil
- d))bütün variantlar doğrudur**
- e) layihə yenidən işlənilməlidir

Sual 96: Investor üçün məqbul gəlir norması nədir?

- a. mənfəət və real pul axınlarının nisbəti
- b))mənfəət və investisiya olunmuş vəsaitlərin nisbəti**
- c) daxili gəlir norması
- d) xalis diskontlaşdırılmış mənfəət
- e) bütün variantlar doğrudur

Sual 97: Gəlir norması haqqında məsələnin metodik cəhətlərinə baxarkən nə şərh olunmalıdır?

- a) Ümumi və xalis mənfəətin nisbəti
- b))onun səviyyəsini müəyyən edən prinsiplərin məzmunu**
- c) xalis mənfəətin artımı
- d) vəsait qoyuluşunun həcmi
- e) bütün variantlar doğrudur

Sual 98: Gəlir normasına daxil edilən elementlərin tərkibi və onun səviyyəsi nədən asılıdır ?

- a. cari qiymətlərdən
- b) investisiya xərclərindən
- c) investisiya riski əmsalından

d))tətbiq sferasından

e) inflyasiyanın sürətindən

Sual 99: Hansı gəlir norması real adlanır?

a) ondan layihənin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə

b))ondan layihənin səmərəliliyinin cari qiymətlərlə qiymətləndirilməsi üçün istifadə olunursa

c) o gəlir aşağı həddini ifadə edirsə

d) o minimum gəlir normasının, inflyasiya tempinin və investisiya riskinin səviyyəsinin cəmi kimi müəyyən edilirsə

e) bütün variantlar doğrudur

Sual 100: Investisiyanın səmərəliliyinin təhlilində aşağıdakı normalar tətbiq olunmur –

a) kapitalın ortalaşdırılmış dəyəri

b) kredit dərəcələri

c) subyektiv qiymətləndirmə

d) kapitalın növləri üzrə ortalaşdırılmış ödənişlər

e))bütün variantlar

Sual 101: Investor hansı şərtlə vəsait qoyuluşunu həyata keçirir?

a) onun gəlirliliyi gəlirin daxili normasına yaxın olduqda

b) onun gəlirliliyi xalis diskontlaşdırılmış gəlirə yaxın olduqda

c))onun gəlirliliyi gəlir normasının yuxarı həddinə yaxın olduqda

d) onun gəlirliliyi inflyasiya səviyyəsini və rsiki uçota aldıqda

e) bütün variantlar doğrudur

Sual 102: Layihələrin səmərəliliyinin qiymətləndirilməsi aparılır –

- a) inflyasiyanın uçotu ilə
- b) inflyasiya uçota alınmadan
- c) cari qiymətlərlə
- d) proqnoz qiymətlərlə
- e))bütün variantlar doğrudur**

Sual 103: Nominal faiz dərəcəsi necə hesablanır?

- a) investisiya riski əmsalının və inflyasiyanın sürətinin cəmi kimi.
- b))real faiz dərəcəsinin və inflyasiyanın sürətinin cəmi kimi**
- c) investisiya riski əmsalının törəməsi kimi
- d) real faiz dərəcəsinin törəməsi kimi
- e) doğru variant yoxdur

Sual 104: Real faiz dərəcəsi necə hesablanır?

- a) real faiz dərəcəsinin və inflyasiyanın sürətinin cəmi kimi
- b) investisiya riski əmsalının və inflyasiyanın sürətinin cəmi kimi.
- c) real faiz dərəcəsinin törəməsi kimi
- d))nominal faiz dərəcəsinin və inflyasiyanın sürətinin fərqi kimi**
- e) nominal faiz dərəcəsinin və inflyasiyanın sürətinin cəmi kimi

Sual 105: Real faiz dərəcəsi nədir?

- a) investisiya riskinin uçotu ilə nominal faiz dərəcəsi
- b))inflyasiyadan təmizlənmiş nominal dərəcə**
- c) investorun əlavə gəliri
- d) investisiya layihəsinin səmərəliliyi göstəricisi
- e) bütün variantlar doğrudur

Sual 106: Aşağıdakı hansı layihənin reallaşdırılmasının dayandırılması səbəbi deyil?

- a) xammal ehtiyatlarının və digər resursların tükənməsi
- b) istehsalın dayandırılması
- c) əsas fondların aşınması
- d) texnoloji avadanlığın mənəvi köhnəlməsi
- e))maliyyələşdirmə mənbələrinin axtarılması**

Sual 107: Saldo nədir?

- a) pul daxilolmalarının və pul axınlarının cəmi
- b))pul daxilolmalarının və pul axınlarının fərqi**
- c) pul daxilolmalarının və pul axınlarının arasında olan nisbət
- d) pul daxilolmalarının və pul axınlarının törəməsi
- e) doğru variant yoxdur

Sual 108: Saldo aşağıdakılardan hansını əks etdirmir?

- a) aktiv balansı
- b) səmərəni
- c) pul daxilolmalarının və axınlarının fərqi
- d))gəlirin daxili norması və xalis diskontlaşdırılmış mənfəət arasındakı fərqi**
- e) bütün variantlar doğrudur

Sual 109: Maliyyə – investisiya büdcəsində pul axınlarının qruplaşdırılması hansı vəzifəyə xidmət edir?

- a.))strateji məqsədlərin əsaslandırılması**
- b) faktiki məqsədlərin əsaslandırılması

- c) investorların subyekti məqsədlərinin əsaslandırılması
- d) pul axınlarının səmərəliliyinin müəyyən edilməsi
- e) layihə üzrə məcmu büdcənin işlənilməsi

Sual 110: Fəaliyyət sferaları üzrə bütün axınların ümumiləşdirilməsi nəyi xarakterizə etmir?

- a) layihənin reallaşdırılması nəticələrini
- b) fəaliyyət sferası üzrə pul axınlarının toplanılmasını
- c) xalis gəlirin ölçüsünü
- d))cari maliyyə resursları xərclərini**
- e) doğru variant yoxdur

Sual 111: Pul axınlarının cari dövrə gətirilməsi proseduru necə adlanır?

- a) differensiallaşdırma
- b))diskontlaşdırma**
- c) kodlaşdırma
- d) təshihətmə
- e) bütün variantlar doğrudur

Sual 112: Dəyişən gəlir normasından nəyin qiymətləndirilməsində istifadə olunur?

- a))proqnoz qiymətlərdə səmərəliliyin**
- b) daxili gəlir normasının
- c) faktiki qiymətlərdə səmərəliliyin
- d) xalis diskontlaşdırılmış gəlirin
- e) bütün variantlar doğrudur

Sual 113: Gəlirin ortalasdırılmış nomrasından nəyin qiymətləndirilməsində istifadə olunur?

- a) cari qiymətlərdə səmərəliliyin
- b) faktiki qiymətlərdə səmərəliliyin
- c) xalis diskontlaşdırılmış gəlirin
- d) daxili gəlir normasının**
- e) bütün variantlar doğrudur

Sual 114: Gəlir normasının dinamikası nə ilə müəyyən edilir .

- a) daxili gəlir norması**
- b) diskontlaşdırma əmsalı
- c) inflyasiyanın sürəti
- d) differensiallaşdırma əmsalı
- e) bütün variantlar doğrudur

Sual 115: Vaxt üzrə pul vəsaitlərinin qeyri-bərabərliyini uçota almaq üçün illik xalis gəlir göstəriciləri

- a) differensiallaşdırılmalıdır
- b) inflyasiyanın sürətinə görə təshih olunmalıdır
- c) diskontlaşdırma əmsalına görə təshih olunmalıdır**
- d) artım kəmiyyətinə görə təshih olunmalıdır
- e) bütün variantlar doğrudur

Sual 116: Pul axını nədir?

- a. məhsulların (xidmətlərin) reallaşdırılmasından əldə olunan məbləğ
- b. mənfəət
- b) mənfəət + amortizasiya – vergilər və faizlərin ödənilməsi xərcləri**

- a. layihənin həyata keçirilməsi dövrləri üzrə xərclərin və gəlirlərin bölgüsündən
- b. bütün variantlar doğrudur

Sual 117: Pul axını nədən ibarətdir?

- a. məhsul buraxılışı həcmindən
- b. maliyyə fəaliyyəti göstəricilərindən
- b))əməliyyat, investisiya və maliyyə fəaliyyətlərindən daxilolmalardan**
- a. kapital vahidinə proqnozlaşdırılan mənfəətdən
- b. xarici kapital qoyuluşlarından

Sual 118: Pul axını nə ilə xarakterizə olunur?

- a. müsbət balansla
- b. istehsal fəaliyyətinin effekti (zərəri) ilə
- b))pul daxilolmalarının və xərcərinin saldosu ilə**
- a. Maliyyə fəaliyyəti göstəriciləri ilə
- c) obyektiv amillər nəticəsində riskin yüksəlməsi ilə

Sual 119: Transfert ödənişləri nəyi əks etdirir?

- a.)pul vəsaitlərinin daxili yerdəyişmələrinin bütün növlərini**
- b. vergiləri, subsidiyaları
- c. daha səmərəli alternativ istifadə şəraitində istehsal amilindən istifadə ilə alınan son məhsulun ölçüsü
- d. mənfi saldoya malik pul daxilolmaları və xərcləri
- e. bütün variantlar doğrudur

Sual 120: Diskontlaşdırma dərəcəsi nəyin əsasında müəyyən edilir?

- a. inflyasiya rudeksinin
- b.))Mərkəzi Bankın yenidən maliyyələşdirmə dərəcəsinin**
- c. Pul axınlarının artım sürətinin
- d. Mənfəət vergisinin dərəcəsinin
- e. Daxili gəlir normasının

Sual 121: Diskont norması

- a. bank kreditlərinə görə faizlərdən asılıdır
- b) gözlənilən inflyasiya səviyyəsindən asılıdır
- c))verilmiş kəmiyyətdir**
- a. daxili gəlir normasından asılıdır
- b. pul axınlarının məcmu saldosunun hesablanması prosesindən asılıdır

Sual 122: Daxili mənfəət norması göstəricisi əsasında layihənin reallaşdırılmasının məqsədəuyğunluğu barədə nəticə çıxarmaq olarmı?

- a. Bəli
- b))xeyir**
- a. Həmişə yox
- b. Müstəsna hallarda
- c. Bu layihənin sahəvi mənsubiyyətindən asılıdır

Sual 123: İnvestisiya layihəsinin ödəmə müddəti necə müəyyən edilir?

- a. investisiya qouluşlarının və digər xərclərin məcmu nəticələrlə müqayisəsi əsasında
- b))xərclərin effektə bölünməsi ilə**
- a. investisiyanın ödənilməsinin daxili norması ilə

- b. investisiyanın rentabelliği əsasında
- c. bütün variantlar doğrudur

Sual 124: Gəlir normasının sabitliyi şəraitində xalis diskontlaşdırılmış gəlirin dinamikası necədir?

- a) xalis gəlirin dinamikasına uyğundur
- b) mənfi kəmiyyətlə ölçülür
- c) tədricən azalır
- d) müəyyən mərhələdə müsbət kəmiyyət alır
- e) **bütün variantlar doğrudur**

Sual 125: Ödəmə müddəti nə qədər aşağıdırsa –

- a) **layihə bir o qədər aşağı səmərəliliyə malikdir.**
- b) layihə bir o qədər səmərəlidir
- c) bir o qədər tez layihədən imtina olunmalıdır
- d) layihənin investor üçün cəlbəediciyi bir o qədər aşağıdır.
- e) bütün variantlar doğrudur

Sual 126: Layihəyə qoyulmuş xərclərə görə nisbi uduşu nə xarakterizə edir?

- a) diskontlaşdırma indeksləri
- b) **gəlirlilik indeksləri**
- c) qiymət indeksləri
- d) səmərəlilik indeksləri
- e) bütün variantlar doğrudur

Sual 127: Layihəyə qoyulan xərclərdən asılı olaraq aşağıdakılardan hansını müəyyən etmək olmaz?

- a) investisiya gəliri indeksi
- b) bütün xərclərin gəlirliliyi indeksi
- c) diskontlaşdırılmış investisiyaların gəlirliliyi indeksi
- d) real cari xərclərin gəlirliliyi indeksi
- e) **kapital artımının gəlirliliyi indeksi**

Sual 128: Əgər gəlirlilik indeksi vahiddən kiçikdirsə, onda –

- a) layihə səmərəlidir
- b) xalis diskontlaşdırılmış gəlir müsbətdir
- c) **layihə səmərəsizdir**
- d) layihə investor üçün məqbuldur
- e) bütün variantlar doğrudur

Sual 129: Daxili gəlir norması nəyi xarakterizə edir?

- a) real cari xərclərin gəlirliliyini
- b) investisiya qoyuluşlarının kəmiyyətini
- c) investisiya qoyuluşlarının ödəmə müddətini
- d) **investisiyaların gəlirliliyi səviyyəsini**
- e) bütün variantlar doğrudur

Sual 130: Daxili gəlir normasının məqbul həddi necə müəyyən edilir?

- a) **onun seçilmiş gəlir norması ilə müqayisəsi əsasında**
- b) gətirilən gəlirlərin izlənilməsi ilə
- c) birdəfəlik xərclərin uçotu ilə
- d) diskontlaşdırılmış gəlirlərin və xərclərin kəmiyyətinin müəyyən edilməsi ilə

- e) bütün variantlar doğrudur

Sual 131: Əgər daxili gəlir norması seçilmiş gəlir normasından yüksəkdirsə (yanlış variantı göstərin) –

- a) layihənin reallaşdırılması tövsiyyə oluna bilər
- b))layihəyə investisiya qoyulduğu məqsəduyğun deyil**
- c) layihəni səmərəli hesab etmək olar
- d) layihə investor üçün məqbuldur
- e) bütün variantlar doğrudur

Sual 132: Alternativ layihələrdən hansına üstünlük verilir?

- a))daha yüksək xalis diskontlaşdırılmış gəlir səviyyəsinə malik olan layihəyə**
- b) daha aşağı xalis gəlir səviyyəsinə malik olan
- c) daxili gəlir nomrası vahiddən kiçik olan layihəyə
- d) ödəmə müddəti yüksək olan layihəyə
- e) gəlirlilik indeksi vahiddən kiçik olan layihəyə

Sual 133: Investor üçün məqbul gəlir normasına nə daxil edilməlidir?

- a) avans kapitalı vahidinə düşən minimum risksiz gəliri
- b))avans kapitalı vahidinə düşən minimum risksiz gəliri və inflyasiyaya görə kompensasiyanı.**
- c) kreditlərə görə faiz dərəcələrini
- d) risk dərəcəsinə görə mükafatın məbləğini
- e) bütün variantlar doğrudur

Sual 134: Investor üçün real və nominal gəlir normaları nə vaxt bərabər olur?

- a) **inflyasiya sürəti sıfıra bərabər olan zaman**
- b) variantlar üzrə gəlir normaları fərqlənən zaman
- c) riskə görə mükafat uçota alınmadığı halda
- d) gəlirlilik indeksi sıfıra bərabər olan zaman
- e) bütün variantlar doğrudur

Sual 135: Xarici mühit göstəriciləri nəyi xarakterizə etmir?

- a. layihənin fəaliyyətinin makroiqtisadi parametrlərini
- b) inflyasiyanın tempini və layihə xərclərini
- c) bank faiz dərəcələrini
- d) valyuta məzənnəsini
- e) **heç birini**

Sual 136: Aşağıdakılardan hansı cari qiymət deyil?

- a) layihənin işlənilməsi anına formalaşan qiymətlər
- b) inflyasiya gözləmələri uçota alınmayan qiymətlər
- c) bazis qiymətlər
- d) **inflyasiyanın proqnoz sürətinin uçotu ilə müəyyən edilən qiymətlər**
- e) sadalananların heç biri

Sual 137: Proqnoz qiymətlər nədir?

- a. bazis qiymətlər
- b) layihənin işlənilməsi anına formalaşan qiymətlər
- c) inflyasiya gözləmələri uçota alınmayan qiymətlər
- d) **inflyasiyanın proqnoz sürətinin uçotu ilə müəyyən edilən qiymətlər**
- e) sadalananların hamısı

Sual 138: Proqnoz qiymətlər necə müəyyən edilir?

- a) Cari qiymətləri və bazis inflyasiya indeksini toplamaqla
- b))cari qiymətlərin və bazis inflyasiya indekslərinin hasili kimi**
- c) cari qiymətlərin bazis inflyasiya indeksinə nisbəti kimi
- d) pul axınlarının bazis inflyasiya indeksinə nisbəti kimi
- e) bütün variantlar doğrudur

Sual 139: Layihənin işlənilməsinin ilkin mərhələlərində səmərəliliyin hesablanması bu qiymətlərdə aparılır –

- a) cari
- b) sabit
- c) faktiki
- d))proqnoz**
- e) bütün variantlar doğrudur

Sual 140: Bütövlükdə layihənin səmərəliliyinin hesablanması hansı qiymətlərdə tövsiyyə olunur

- a) proqnoz
- b) faktiki
- c) sabit
- d) cari
- e))bütün variantlar doğrudur**

Sual 141: Məcmu borcların məcmu aktivlərə nisbətini hansı əmsal əks etdirir

- a) Kreditin bağlanması əmsali
- b))Ümumi ödəmə qabiliyyətlik əmsali,**
- c) Likvidlik əmsali
- d) Səmərəlilik əmsali

e) Rentabellik əmsali

Sual 142: Maliyyə gərginliyini və layihənin riskini göstərən əmsal-

- a) Ümumi ödəmə qabiliyyətlilik əmsali
- b) Likvidlilik əmsali
- c))Kreditin bağlanması əmsali**
- d) Səmərəlilik əmsali
- e) Rentabellik əmsali

Sual 143: Ümumi ödəmə qabiliyyətlilik əmsali əks etdirir ;

- a. Maliyyə gərginliyini və layihənin riskini
- b))Məcmu borclarin məcmu aktivlərə nisbətini ,**
- c) Cari aktivlərin cari passivlərə nisbətini
- d) Cari passivlərin cari aktivlərə nisbətini
- e) Cəm aktivlərin cəm borclara nisbətini

Sual 144: Investisiya layihəsinin maliyyələşdirilməsi sxeminin işlənilməsi aparılır

—

- a) cari qiymətlərdə
- b))proqnoz qiymətlərdə**
- c) təsbit olunmuş qiymətlərdə
- d) bazar qiymətləri ilə
- e) doğru variant yoxdur

Sual 145: Investisiya layihəsində iştirakın səmərəliliyinin qiymətləndirilməsi hansı qiymətlərdə aparmaq lazımdır

- a) müqavilə
- b) təsbit olunmuş
- c) cari
- d))proqnoz**
- e) bütün variantlar doğrudur

Sual 146: Maliyyə bazarında inflyasiyanın ümumi dinamikası necə müəyyən olunur

- a))rəsmi dərc olunan inflyasiya göstəriciləri əsasında**
- b) maliyyə bazarının fəaliyyət xüsusiyyətləri əsasında
- c) maliyyə bazarında qiymətlərin dinamikası əsasında
- d) kredit və faiz dərəcələrinin dinamikası əsasında
- e) bütün variantlar doğrudur

Sual 147: Cari aktivlərin cari passivlərə nisbətini əks etdirən əmsal ;

- a) Ümumi ödəmə qabiliyyətlilik əmsali ,
- b))Likvidlik əmsali**
- c) Səmərəlilik əmsali
- d) Kreditin bağlanması əmsali
- e) Ümumi rentabellilik əmsali

Sual 148: Cari aktivlərlə cari passivlər arasındakı fərq təşkil edir .

- a) Müəssisənin əsas kapitalını
- b))Müəssisənin dövriyyə kapitalını**
- c) Müəssisə üçün maliyyə dayanıqlılığını
- d) Ümumi ödəmə qabiliyyətliliyi
- e) Müəssisənin xüsusi vəsaitlərini

Sual 149: Asan reallaşan aktivlərin cari passivlərə nisbətini əks etdirən əmsal-

- a. Ümumi likvidlik əmsali
- b))ani likvidlilik əmsali**
- c) Səmərəlilik əmsali
- d) Ödəmə qabiliyyətlilik əmsali
- e) Cari likvidlilik əmsali

Sual 150: Səhmdar kapitalı nə hesabına alına bilər ?

- a. Kredit götürməsi hesabına
- b))Sadə və imtiyazlı səhmlərin emissiyası hesabına**
- c) Səhmdar kapitalın almaq mümkün deyil
- d) Auksiyada iştirak etməklə
- e) Şəxsi kapital hesabına

Sual 151: Səhmlərlə müqayisədə kredit borcu daha . . .

- a) Etibarlıdır
- b))Risklidir**
- c) Qısa müddətli
- d) Sərfəlidir
- e) Uzunmüddətli

Sual 152: Səhmlərdən fərqli olaraq istiqrazlar . . .

- a))Emitent müəssisənin maliyyə vəziyyətindən asılı olmayaraq ödənilir**
- b) Ən riskli vəsait qoyuluşudur
- c) Ən bahalı maliyyələşmə növüdür
- d) Divident ödənişi vacibdir

- e) Daha uzun müddətə verilir

Sual 153: İmtiyazlı səhmlərin emitent üçün üstünlüklərinə aid deyil –

- a) Divident ödəmələrinin vaxtı uzadıla bilər
- b) Bu imtiyazlı səhmlər – firmanın ən risksiz öhdəliyindən biridir
- c))Səhmlərin hərəkətinə nəzarət etmək çətindir**
- d) Xərclərin dəyəri aşağıdır
- e) Səhmlərin hərəkətinə nəzarət etmək mümkündür

Sual 154: İnvestisiya nədir-

- a. Gəlir əldə etməyə yönəldilmiş hər cür sahibkarlıq fəaliyyətidir
- b) İnvestisiya layihələrinin tərtib olunmasına yönəldilmiş siyasətdir
- c))Mənfəət əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət obyektlərinə kapital qoyuluşudur**
- d) Ən riskli vəsait qoyuluşudur
- e) Daha uzun müddətə verilir

Sual 155: İnvestisiya fəaliyyətinin subyekti kimi kimlər çıxış edə bilər

- a) İnvestorlar , podratçılar
- b) Banklar , investisiya kompaniyaları
- c) Ölkə və xarici ölkə vətəndaşları
- d) İnvestisiya kompaniyaları
- e))Hamisi**

Sual 156: İnvestisiya fəaliyyəti tipindən asılı olaraq neçə cür olur ;

- a) real maliyyə

- b))real , maaliyyə , intellektual**
- c) real , maaliyyə , intellektual , potensial
- d) real , maaliyyə , intellektual , potensial, maddi
- e) Hamısı doğrudur

Sual 157: Real investisiyalara aiddir-

- a.))Bina,avadanlıq,qurğular,əşya ehtiyatlarına qoyulan vəsaitlər**
- b) İntellektual mülkiyyətə qoyulan investisiyalar
- c) İxtira və patent hüququna yönələn investisiyalar
- d) Qiymətli kağızlar,məqsədli bank qoyuluşları
- e) Yalnız bina və avadanlıqlara qoyulan

Sual 158: Qiymətli kağızlar,məqsədli bank qoyuluşları, depozitlər hansı investisiyalara aiddir.

- a.))Maliyyə investisiyalari**
- b) Real investisiyalar
- c) Vəncur investisiyaları
- d) Potensial investisiyalar
- e) Hamisi

Sual 159: Real investisiya neçə yerə ayrılır-

- a) onun təsnifatı yoxdur
- b))2 (maddi və qeyri-maddi)**
- c) 3 (maddi , qeyri-maddi , intellektual)
- d) 4 (maddi , qeyri-maddi ,vəncur , maliyyə)
- e) Hamisi

Sual 160: “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilib ?

- a. 12 noyabr 1996 ci il
- b) 19 mart 2000 ci il
- c) 20 İyun 1999 cu il
- d) 15 yanvar 1995 ci il**
- e) 15 sentyabr 1998 ci il

Sual 161: İnvestisiya fəaliyyətinin subyektlərinə aiddir ;

- a) Kommersiya və qeyri-kommersiya borcları
- b) Sahibkarlar, investorlar, xarici ölkə vətəndaşları
- c))İnvestorlar, podratçılar ,banklar ,investisiya kompaniyaları ,ölkə və xarici ölkə vətəndaşları**
- d) Yalnız investorlar
- e) Fiziki və ya hüquqi şəxslər

Sual 162: Mülkiyyət formasına görə investisiyalar bölünür ?

- a) Şəxsi
- b) Dövlət
- c))Şəxsi və dövlət**
- d) Dövlət və müəssisə
- e) Xüsusi və ümumi

Sual 163: İnvestisiya prosesinin iştirakçılarna aid deyil ;

- a) Müəssisə, Holdinqlər , Şirkətlər
- b) Səhmdar
- c))Fiziki və hüquqi şəxslər**
- d) Kompaniya bankları

e) Holdinglər

Sual 164: İnvestisiya fəaliyyətinin bütün istiqamətləri nəzərə alaraq republikada hansı investisiyalar mövcuddur ?

- a) Birbaşa
- a. Real potensial
- b) Maliyyə intellektual
- c))Birbaşa və dolay**
- d) İntellektual

Sual 165: İnvestisiya prosesinin əsas parametrlərini tənzimləyən tamamlanmış hüquqi bazası olan siyasət hansidir ?

- a) Qeyri - formallaşdırılması
- b))Formallaşdırılması**
- c) Hüquqi
- d) Yuxarıda sadalananlar cavablar
- e) Heç biri

Sual 166: İnvestorun əsas məqsədi nədir ?

- a) İnvestisiya layihələrinin hazırlanması
- b))Yüksək mənfəət normasının əldə edilməsi**
- c) Fəaliyyətin genişləndirilməsi
- d) İstehsalın artırılması
- e) İtkilərin azaldılması

Sual 167: Subyektlər . . .

- a) İnvestisiya fəaliyyətinin fiziki şəxsləridir

- a. İnvestisiya fəaliyyətinin hüquqi şəxsləridir
- b))İnvestisiya fəaliyyətinin hüquqi və fiziki şəxsləridir**
- c) Sahibkarlardır
- d) Dövlət və vətəndaşlardır

Sual 168: İnvestisiya layihəsinin iştirakçıları üçün səmərəliliyin müəyyən edilməsində əlavə olaraq uçota alınır - (səhv variantı seçin)

- a. səhmdar kapitalın cəlb edilməsi
- b. maliyyə fəaliyyətindən pul axınları
- c. xüsusi kapitalın cəlb edilməsi haqqında
- d. layihənin maliyyələşdirilməsi mənbələri və sxemləri
- b))bütün variantlar yanlıştır**

Sual 169: Kreditlərə görə faizlər aid edilir –

- a. reallaşdırma xərclərinə
- b))qeyri-reallaşdırma xərclərinə**
- a. mənfəətdən vergiyə
- b. əlavə dəyər vergisinə
- c. doğru variant yoxdur

Sual 170: Daxilolmaların və xərclərin bərabər bölgüsü zamanı pul axını çevrilməlidir?

- a. məcmu soldoya
- b))bölgü əmsalının uçotu ilə**
- a. diskontlaşdırma əmsalının uçotu ilə
- b. kapitallaşdırma əmsalının uçotu ilə
- c. investorun xüsusi kapitalına

Sual 171: Layihənin maliyyə reallaşdırılması şərtləndirir.

- a. bölgü əmsalının uçotu zəruriliyini
- b. pul axınlarının diskontlaşdırma əmsalı ilə çevrilməsini

b) ilkin formalaşmış axınlara təsbitlərin edilməsi

- a. Pul axınlarının kapitallaşdırma əmsalı ilə çevrilməsini
- b. Məcmu qeyri-reallaşdırma xərclərinin uçotunu

Sual 172: Hər hansı dövrdə pul axınlarının mənfi kəmiyyətli olması nəyi əks etdirir?

- a. layihənin maliyyə reallaşdırılmasını
- b. pul axının müsbət məcmu saldosunu
- c. maliyyələşdirmə mənbələrinin olmamasını

b))müəssisənin öz xərclərini ödəmək qabiliyyətində olmamasını

- a. bütün variantlar doğrudur.

Sual 173: Maliyyə reallaşdırılmasının qiymətləndirilməsində maliyyə planlaşdırılmasının məqsədi deyil?

- a. pul axınları və xərclərinin qeyri-balanslılığının aradan qaldırılması
- b. pul vəsaitlərinin müsbət likvid qalığının təmin edilməsi
- c. xüsusi kapitalın artırılması

b))istehsal və qeyri-istehsal xərclərinin qeyri-balanslılığının aradan qaldırılması

- a. Pul axınlarının artırılması və xərclərin ixtisar olunması

Sual 174: Daxili gəlir norması müqayisə olunmalıdır –

- a. layihənin kommersiya səmərəliliyi ilə
- b. layihənin ictimai səmərəliliyi ilə

b))investor üçün məqbul gəlir norması ilə

- a. nominal gəlirlərin alıcılıq qabiliyyəti ilə
- b. bütün variantlar doğrudur

Sual 175: İnflyasiya mükafatı nəyn əsasında müəyyən edilir?

- a. məqbul gəlir normasının indeksləşdirilməsi

b))inflasiyanın tempi

- a. məcmu pul axının saldosu
- b. pul vəsaitləri axınlarının qiymətləndirilməsi
- c. bütün variantlar doğrudur.

Sual 176: Məhsulların və istehlak eidlən resursların proqnoz qiymətidir –

- a. məqbul gəlir normasının indeksləşdirilməsi əsasında müəyyən edilən qiymət
- b. gözlənilən inflyasiyanın uçotu ilə əsaslandırılmış gəlir norması
- c. nominal gəlirləri alıcılıq qabiliyyəti

b))inflyasiyanın təsvirinin uçotu ilə təshih olunmuş cari qiymət

- a. investorun marağına uyğun olan səmərəlilik göstəricisi

Sual 177: Proqnoz qiymətlərdə hesablamalara keçid aşağıdakılardan hansı üzrə aparıla bilməz?

- a. ümumi pul axını
- b. investisiya layihəsi üzrə pul axınlarının ümumi məbləği
- c. investisiya layihəsi üzrə pul məsrəflərinin ümumi məbləği
- d. bütövlükdə layihə

b))məqbul gəlir norması

Sual 178: Həmcinslik əmsalı nəyi xarakterisə edir?

- a. məhsul növünə qiymət artımı
- b. inflyasiyanın artım tempini
- c. qiymətin orta səviyyəsinin onun orta səviyyəsinə nisbətini
- d. hesabat dövrünün qiymət səviyyəsinin bazis qiymətinə nisbətini

b))məhsul növünün qiymətinin artımının qiymətini ümumi orta artımından kənarlaşmasını

Sual 179: Həmcinslik əmsalının tətbiqi ilə hesablamaların üstünlüyü nədir?

- a. pul axınlarını izləmək imkanı verir
- b))proqnoz qiymətlərin dəyişməsinə izləmək imkanı verir**
- a. qiymətin orta səviyyəsinə müəyyən etmək imkanı verir
- b. inflyasiya tempini izləmək imkanı verir
- c. investisiya layihəsinin xalis diskontlaşdırılmış gəlirini hesablamaq imkanı verir

Sual 180: Aşağıdakılardan hansı maliyyə-investisiya büdcəsinin formalaşdırılmasından əvvəl yeyinə yetirilir?

- a. xalis mənfəətin hesablanması
 - b. ümumi mənfəətin hesablanması
 - c. vergi cəlb olunan mənfəətin hesablanması
 - d. mənfəət vergisinin hesablanması
- b))maliyyə mənfəətinin hesablanması**

Sual 181: Qalıq dəyər –

- a. amortizasiyanın hesablanması bazasıdır
- b))əmlak vergisinin hesablanması bazasıdır**

- a. likvid dəyərin hesablanması bazasıdır
- b. maliyyələşdirmənin əsas elementi və mənbəyidir
- c. maliyyə - investisiya büdcəsinin formalaşdırılmasının əsasıdır

Sual 182: Maliyyələşdirmə sxeminin işlənməsi əhatə edir –

- a. maliyyələşdirmə mənbələrinin seçilməsini
- b. borc vəsaitlərinə tələbatın əsaslandırılmasını
- b))kredit üzrə faizlərin ödənilməsi qrafikinə müəyyən edilməsini**
- a. nominal faiz dərəcəsinin müəyyən edilməsini
- b. borcların müəyyən edilməsini

Sual 183: Kredit üzrə faiz ödənişlərinin ölçüsü hesablanır –

- a. borc vəsaitlərinə olan tələbat əsasında
- b. inflyasiya tempinin uçuşu əsasında
- b))borc məbləğinin və nominal dərəcənin əsasında**
- a. pul axınlarının deflyasiyası əsasında
- b. pul axınlarının diskontlaşdırılması əsasında

Sual 184: İnvestisiya layihəsinin işlənməsi onunda kredit üzrə nominal faiz dərəcəsi kimi qəbul edilə bilər –

- a))qəbul olunmuş bank faiz dərəcələrinə**
- a. inflyasiya tempinin uçuşu ilə proqnozlaşdırılan dərəcələr
- b. kreditlər üzrə sürüşkən faiz dərəcələri
- b) kreditlərə xidmət üzrə faizlər**
- a. bütün variantlar doğrudur

Sual 185: Qəbul olunmuş vəsaitlər (yanlış variantı seçin) –

- a. daxili maliyyələşdirmə mənbələrinə yaxındır
 - b. dividendlərin ödənilməsini nəzərdə tutur
 - c. sərbəst idarəolunandırlar
 - d. daxili mənbələrlə, xüsusi kapitalla birləşdirilir
- b))uzunmüddətli bank kreditlərini nəzərdə tutur**

Sual 186: Hansı mərhələdə xarici maliyyələşdirməyə tələbat daha yüksəkdir?

- a. layihələşdirmə
 - b. istehsalın artımı
- b))layihə güclərinin mənimsənilməsi**
- a. istismar
 - b. bütün variantlar doğrudur

Sual 187: İnvestisiyalara tələbatın və onların cəlb olunması mənbələrinə nəzarət parametri hansıdır?

- a. borc vəsaitlərinin məbləği
 - b. nominal faiz dərəcəsi
- b))sərbəst pul vəsaitlərinin miqdarı**
- a. real fəzi dərəcəsi
 - b. inflyasiya səviyyəsi

Sual 188: Əgər hesabat dövrünün hər bir addımında sərbəst pul vəsaitlərinin miqdarı mənfi kəmiyyətdirsə (səh varinatı seçin)

- a. müəssisə vəsait qıtlığı ilə üzləşəcək
- b. müəssisə öz maliyyə öhdəliklərini yerinə yetirə bilməz
- c. layihə həyat qabiliyyətli deyil
- d. müəssisə faktiki olaraq müflisləşmişdir

b))layihə səmərəsizdir

Sual 189: Kreditlərin cəlb olunması imkanları aşağıdakılardan hansı ilə müəyyən edilmir?

- a. gələcək müəssisənin xarakteri
- b. bankın investisiya layihələri ilə iş təcrübəsi
- c. müəssisədə istehsalın səmərəliliyi

b))borc vəsaitlərinin miqdarı

- a. sərbəst pul vəsaitlərinin miqdarı

Sual 190: Kreditlər hansı məqsədə sərf oluna bilməz?

- a. investisiya məqsədlərinə
- b. təsərrüfat məqsədlərinə

b))istismar məqsədlərinə

- a. dövriyyə vəsaitlərini pulla tamamlanmasına
- b. maddi resursların alınmasına, istehsal ehtiyatlarının tamamlanmasına

Sual 191: Təsərrüfat məqsədli kreditlər (səh varinatı seçin)

- a. material resurslarının tədarükü ilə bağlıdır
- b. istehsal ehtiyatlarının tamamlanması ilə bağlıdır
- c. adətən qısamüddətlidirlər

b))bina və qurğuların tikintisi ilə bağlıdır

- a. onlara görə faizlər məhsulun maya dəyərinə daxil edilir

Sual 192: İnvestisiya fəaliyyəti çərçivəsində maliyyə alətlərinə və onların ekvivalentlərinə aid edilmir

- a. pul
- b. qiymətli kağızlar
- c. veksellər, kreditlər və borclar

b))əmək xərcləri

- a. doğru variant yoxdur

Sual 193: Özünü maliyyələşdirmə mexanizminin elementləri deyil –

a))borc vəsaitləri

- a. amortizasiya fondu
- b. mənfəətdən ayrımlar
- c. sığorta ödənişləri
- d. doğru variant yoxdur

Sual 194: Özünü maliyyələşdirmə axınına (daxilolmalarına) aid deyil

- a. amortizasiya fondu
- b. ehtiyat fondu
- c. bölüşdürülməmiş mənfəət
- d.))kreditlər**
- e. səhmlər

Sual 195: Xüsusi kapitalın mənbəyi deyil –

- a. amortizasiya ayrımları
- b. xalis mənfəət
- c. Aktivlərin satışından vəsaitlər

b))səhmlər, kreditlər

- a. bütün variantlar doğrudur

Sual 196: Adi səhmlərin emitent üçün üstün cəhəti deyil –

a))yüksək risklilik

- a. müvafiq zəmanət və girovun təqdim olunması zəruri deyil
- b. dividendlərin ödənilməsi mütləq deyil
- c. konkret ödəmə müddəti təyin edilməmişdir
- d. əlverişli şəraitdə səhmin məzənnəsi və müəssisənin əmlakının dəyəri artır

Sual 197: Adi səhmlər –

a))firmaların əksəriyyəri üçün ilkin vəsait mənbəyidir

- a. dividendlərin ödənilməsini nəzərdə tutur
- b. daxili maliyyələşdirmə mənbələrinə yaxındır
- c. təsbit edilmiş gəlirlərə malik uzunmüddətli maliyyə öhdəlikləridir
- d. nominaldan təsbit olunmuş faizdir və müəssisənin mənfəətliliyindən asılı olmayaraq ödənilir

Sual 198: İstiqrazlar –

- a. nominaldan təsbit olunmuş faizdir və müəssisənin mənfəətliliyindən asılı olmayaraq ödənilir
- b. firmaların əksəriyyəri üçün ilkin vəsait mənbəyidir

b))təsbit edilmiş gəlirlərə malik uzunmüddətli maliyyə öhdəlikləridir

- a. daxili maliyyələşdirmə mənbələrinə yaxındır
- b. dividendlərin ödənilməsini nəzərdə tutur

Sual 199: İnvestisiya layihəsinin hansı maliyyələşdirmə sxemi sahibkar üçün daha əhəmiyyətlidir?

- a. özünümaliyyələşdirmə

b. özünümalıyyələşdirmə və kreditin cəlb olunması

b))xüsusi hesablamalarla əsaslanırlar

a. xarici kapital qoyuluşu

b. bütün variantlar doğrudur

Sual 200: Səhm nədir ?

a))sahibinin səhmdar cəmiyyətin idarə olunmasında iştirak hüququnu təsdiq edən qiymətli kağız

a. sahibinin şirkətin mülkiyyətinə sərəncam vermək hüququ olmayan və illik faiz əldə etmək hüququ verən qiymətli kağız

b. gələcəkdə hər hansı aktivin alınması hüququ

c. pul axınlarının orta səviyyəyə gətirilmişdir

d. pul vəsaitlərinin illik ödənişini nəzərdə tutan maliyyə əməliyyatı

Sual 201: Ümumi tədiyyə qabiliyyətlilik əmsalı necə hesablanır

a) xarici borclar / məcmuu aktivlər

b) daxili borclar / məcmuu aktivlər

c) ümumi borclar / likvid aktivlər

d))ümumi borclar / məcmuu aktivlər

e) ümumi borclar x likvid aktivlər əmsalı

Sual 202: Ümumi tədiyyə qabiliyyətlilik əmsalının optimal kəmiyyəti hansıdır?

a))0,2 – 0,3

b) 0,1 – 0,3

c) 0,2 – 0, 5

d) 0,3 – 0,5

a. Layihənin tipindən asılıdır

Sual 203: Ümumi likvidlik əmsalı necə hesablanır

- a. Cari aktivlər / uzunmüddətli öhdəliklər
- b))Cari aktivlər / qısamüddətli öhdəliklər**
- a. ümumi aktivlər / uzunmüddətli öhdəliklər
- b. Cari aktivlər – qısamüddətli öhdəliklər
- c. likvid aktivlər / uzunmüddətli öhdəliklər

Sual 204: Ümumi likvidlik əmsalının hansı kəmiyyəti normal hesab edilir?

- a) 1,5
- b) 1,7
- c) 1,78
- d) 2,0
- e))1,2**

Sual 205: Təcili likvidlik əmsalı necə hesablanır

- a))asan reallaşdırılan aktivlər / cari passivlər**
- a. məcmu aktivlər / cari passivlər
- b. Cari aktivlər – qısamüddətli öhdəliklər
- c. Cari aktivlər / qısamüddətli öhdəliklər
- d. likvid aktivlər / cari passivlər

Sual 206: Təcili likvidlik əmsalının yol verilən həddini göstərin

- a. 0,3 -1.0
- b))0,5-1,2**
- c) 0,5 – 1.0
- d) 0,8 – 1,2

a. 1 – 1,2

Sual 207: Mütəmadi risklər nədir?

- a))Gəlir gətirən konkret mülkiyyətin dəyəri bazarda mövcud olan iqtisadi və institusional şəraitlə bağlı ola bilər.**
- b) qiymətləndirmə obyektinə ilə bağlı, müqayisəli obyektlərə aid olmayan riskdir
- c) hesablanması və sığorta təşkilatlarının üzərinə keşirilməsi mümkün olan riskdir
- d) dinamik risk torpaqdan istifadə sistemində və obyektin xarici əlaqələrində dəyişikliklərlə bağlıdır.
- e) hamısı səhvdir

Sual 208: Qeyri-mütəmadi risk nədir?

- a))qiymətləndirmə obyektinə ilə bağlı, müqayisəli obyektlərə aid olmayan riskdir**
- b) Gəlir gətirən konkret mülkiyyətin dəyəri bazarda mövcud olan iqtisadi və institusional şəraitlə bağlı ola bilər.
- c) hesablanması və sığorta təşkilatlarının üzərinə keşirilməsi mümkün olan riskdir
- d) Dinamik risk torpaqdan istifadə sistemində və obyektin xarici əlaqələrində dəyişikliklərlə bağlıdır.
- e) hamısı səhvdir

Sual 209: Statik risk nədir?

- a))hesablanması və sığorta təşkilatlarının üzərinə keşirilməsi mümkün olan riskdir**
- b) qiymətləndirmə obyektinə ilə bağlı, müqayisəli obyektlərə aid olmayan riskdir

- c) gəlir gətirən konkret mülkiyyətin dəyəri bazarda mövcud olan iqtisadi və institusional şəraitlə bağlı ola bilər.
- d) dinamik risk torpaqdan istifadə sistemində və obyektin xarici əlaqələrində dəyişikliklərlə bağlıdır.
- e) hamısı səhvdir

Sual 210: Dinamik risk nədir?

- a))dinamik risk torpaqdan istifadə sistemində və obyektin xarici əlaqələrində dəyişikliklərlə bağlıdır**
- b) hesablanması və sığorta təşkilatlarının üzərinə keşirilməsi mümkün olan riskdir
- c) qiymətləndirmə obyektini ilə bağlı, müqayisəli obyektlərə aid olmayan riskdir
- d) gəlir gətirən konkret mülkiyyətin dəyəri bazarda mövcud olan iqtisadi və institusional şəraitlə bağlı ola bilər.
- e) hamısı səhvdir

Sual 211: Risklər istinad mənbəyinə görə bölünür ?

- a) Daxili
 - a. Spesifik
- b) Diversifikasiya
 - a. Xarici
- c))Hamisi**

Sual 212: Təsir dairəsinə görə risklər neçə qrupa bölünür ?

- a) Bölünmür
- b))2**
- c) 3
- d) 4

e) 5

Sual 213: Layihəyə siraət etmə qabiliyyətinə görə risklər bölünür ;

- a) Mümkün
- a. Kritik
- b) Katostrafik
- c) Yalnız mümkün olan
- d))Hamisi**

Sual 214: Risk nədir?

- a. sosial-iqtisadi mühitdə gərginliyin monetar yolla nizamlanması prosesi
- b. investisiya xərclərinin gəlirliliyinin aşağı səviyyəsi
- b))mənfi nəticələrə gətirən şəraitin yaranması ehtimalıdır**
- a. pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və qiymət səviyyəsinin yüksəlməsi
- b. portfel riskinə görə mükafatı müəyyən edən əmsal

Sual 215: Risk göstəricilərinə hansılar aiddir:

- a) maliyyə riskləri
- b) inkişaf meyillərinin təhlili və maliyyə əmsallarının müqayisəli təhlili
- c) sahəvi risklər
- d) ümumi iqtisadi vəziyyətin dəyişməsinin təsiri daxildir.
- e))hamısı düzdür**

Sual 216: Risk göstəricini seçin –

- a. güclərdən istifadə əmsalı

b. bazar tələbinə uyğun satış həcmi

b))zərərsizlik nöqtəsinin hesablanması əsasını təşkil etdiyi təhlükəsizlik diapozununun səviyyəsi

a. portfel riskinə görə mükafatı müəyyən edən əmsal

b. bütün variantlar doğrudur

Sual 217: Hansı risk katastrofiklidir

a))kapitalın itkisi riski

a. mənfəətin itkisi riski

b. satış bazarının itkisi riski

c. inflyasiyanın artması riski

d. sahibkarın müflisləşməsi riski

Sual 218: Layihənin dayanıqlığı şərtidir?

a. maliyyə resurslarının qənaətbəxş kəmiyyəti

b. sığorta ehtiyatlarının olması

b))hesablama dövrünün hər bir addımında pul axınının məcmu saldosunun müsbət olması

c) dayanıqlığın iriləşdirilmiş qiymətləndirilməsi

a. zərərsizlik səviyyəsinin hesablanması

Sual 219: İnvestisiyanın sığortalanması nədir?

a. risklərin kəmiyyət təhlilinin istiqamətlərindən biri

b))investisiyaləşdirmə zamanı risklərin idarə olunması metodlarından biri

a. həssaslığın təhlili metodunun növü

b. qeyri-müəyyənliyin kəmiyyət göstəricilərinin uçotu ilə layihənin göstərilən səmərəsinin qiymətləndirilməsi

- c. pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və qiymət səviyyəsinin yüksəlməsi

Sual 220: İnflyasiya nədir?

- a) **qiymətlərin ümumi səviyyəsinin yüksəlməsi və pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi**
- a. qeyri-müəyyənliklə xarakterizə olunan şəraiti əks etdirən diaqram
- b. risklərin kəmiyyət təhlilinin istiqamətlərindən biri
- c. dayıqlığın iriləşdirilmiş qiymətləndirilməsi
- d. portfel riskinə görə mükafatı müəyyən edən əmsal

Sual 221: Yüksək investisiya riski amilləri hansı aid deyil?

- a. **Dövlətin idarəetmədə iştirakı**
- b) Milli şərtlər üçün üstünlüklər
- c) İnflyasiyanın səviyyəsi
- d) Borclar problemi
- e) Milli valyuta məzənnəsi

Sual 222: Aşağı investisiya riski amilləri hansı aid deyil?

- a) **Borclar problemi**
- b) Xarici investorlara münasibət
- c) Kapital və ticarət məhdudiyyəti
- d) Qiymətlərin tənzimlənməsi
- e) Dövlətin idarəetmədə iştirakı

Sual 223: “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının qanunu necə ildə qəbul edilib ?

- a) 1995-11-20
- b) 2001-10-12

- c) **)1992-01-15**
- d) 1998-09-20
- e) 2010-12-10

Sual 224: Operativ lizinq – bu :

- a) tam olmayan ödəmə ilə lizinqdir
- b) avadanlığın tam fiziki tsiklinə nisbətən daha qısa müddətə bağlanan sövdələşmədir
- c) müqavilə müddəti ərzində tam olaraq amortizasiya olunmayan, sonda isə lizinqverənə qaytarılan və təkrar olaraq icarəyə verilən lizinqdir
- d) doğru variant yoxdur
- e) **)əmlakın dəyərinin tam ödənildiyi haqdır**

Sual 225: Maliyyə lizinqi – bu :

- a) **)lizinq obyektinin həyat tsiklinə bərabər müddətə sövdələşmə bağlanarkən əmlakın dəyərinin tam ödənildiyi lizinqdir**
- b) müqavilə müddəti ərzində tam olaraq amortizasiya olunmayan, sonda isə lizinqverənə qaytarılan və təkrar olaraq icarəyə verilən lizinqdir
- c) tam olmayan ödəmə ilə lizinqdir
- d) avadanlığın tam fiziki tsiklinə nisbətən daha qısa müddətə bağlanan sövdələşmədir
- e) bütün cavablar doğru deyil

Sual 226: Maliyyə lizinqi əlaqədardır:

- a) qeyri-tam ödənişlə
- b) **)əmlakın növbəti dəfə lizinqalanın mülkiyyətinə verilməsi ilə**
- c) nisbətən qısa müddətə bilavasitə sövdələşmənin bağlanması ilə
- d) lizinqalana avadanlığın tam olmayan amortizasiyası və qaytarılması ilə
- e) müqavilə müddətinin qurtarması üzrə avadanlığın icarəyə verilməsi ilə

Sual 227: Nominal dəyər –

- a))Səhm kağızı üzərində yazılmış dəyərdir**
- b) Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyəri arasındakı fərqə bərabərdir.
- c) Səhmlərin təkrar bazarda alınıb-satıldığı qiymətə deyilir
- d) Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin cəminə bərabərdir bərabərdir.
- e) Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin hasilinə bərabərdir bərabərdir

Sual 228: Mühəsibat dəyəri –

- a))Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyəri arasındakı fərqə bərabərdir.**
- b) Səhmlərin təkrar bazarda alınıb-satıldığı qiymətə deyilir
- c) səhm kağızı üzərində yazılmış dəyərdir
- d) Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin hasilinə bərabərdir bərabərdir
- e) Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin cəminə bərabərdir bərabərdir.

Sual 229: Bazar dəyəri –

- a))Səhmlərin təkrar bazarda alınıb-satıldığı qiymətə deyilir**
- b) Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin cəminə bərabərdir bərabərdir
- c) Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin hasilinə bərabərdir bərabərdir
- d) Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyəri arasındakı fərqə bərabərdir

e) səhm kağızı üzərində yazılmış dəyərdir

Sual 230: Gəlirin neçə funksiyası vardır ?

- a) 2
- b) 3**
- c) 4
- d) 5
- e) 6

Sual 231: İnvestisiyanı özünü doğrultma müddəti necə hesablanır ?

- a) Gəlir/İnvestisiya
- b) İnvestisiya /Mənfəət
- c))İnvestisiya /Gəlir**
- d) Gəlir /İnvestisiya
- e) İnvestisiya /nominal gəlir

Sual 232: Lizing nədir ?

- a. Yeniləşmədir
- b) Avadanlığın icarəsidir
- c))Lizing firması tərəfindən alınan və onun mülkiyyətində qalan mütləlif mülkiyyətlərin xüsusi icarə növüdür**
- d) Maliyyələşdirmə
- e) Hamisi

Sual 233: Birja kotirovkası hansı qiymətlər əsasında müəyyən edilir

- a))Tələb qiyməti, təklif qiyməti,**
- b) Real qiymət, nominal qiymət

- c) Real qiymət, təklif qiyməti
- d) Tələb qiyməti, nominal qiymət,
- e) Təklif qiyməti, nominal qiymət

Sual 234: Alıcının səhm almaq istədiyi qiymət hansı qiymətdir:?

- a.))Tələb qiyməti**
- b) təklif qiyməti
- c) Real qiymət
- d) Nominal qiymət
- e) Açılış qiyməti

Sual 235: Səhm sahiblərinin onları satmaq istədiyi qiymət hansı qiymətdir:?

- a))Təklif qiyməti**
- b) Real qiymət
- c) Tələb qiyməti
- d) Nominal qiymət
- e) Bağlanma qiyməti

Sual 236: İnvestorun səhmlərə görə əldə etdikləri gəlirlər bölünür:

- a))Cari gəlirlər və tam gəlirlər**
- b) Tam gəlirlər və Xalis gəlir
- c) Ümumi gəlir və xalis gəlir
- d) cari gəlir və xalis gəlir
- e) aylıq gəlir və illik gəlir

Sual 237: Gəlir normasının müəyyən edilməsinə hansı aspektlərdən yanaşılır ?

- a) Konseptual

- b) Metodoloji və təcrübi
- c))Konseptual və metodoloji**
- d) Nəzəri və metodiki
- e) Yalnız metodoloji

Sual 238: Səhmə görə əldə edilən dividendlərin onun bazar qiymətinə oplan nisbətinə -

- a))Səhmin cari gəlirliliyi deyilir**
- b) Səhmin tam gəlirliliyi deyilir
- c) Səhmə görə ödənilən dividendin həcmi deyilir
- d) Səhmlərin cari bazar qiyməti deyilir
- e) İstiqrazların tam gəlirliliyi deyilir.

Sual 239: İstiqraza görə əldə olunan illik gəlirin onun alınmasına çəkilən xərclərə nisbəti nədir?

- a) Səhmin cari gəlirliliyi
- b))istiqrazın cari gəlirliliyi**
- c) İstiqrazın tam gəlirliliyi
- d) istiqrazların alındığı bazar qiyməti
- e) Səhmin tam gəlirliliyi

Sual 240: İstiqrazın nominalına görə müəyyən edilərək, istiqraz sahibinə hər il əlavə edilmiş gəliri göstərən göstərici hansıdır:?

- a))Kupon gəliri**
- b) istiqrazın cari gəlirliliyi
- c) İstiqrazın tam gəlirliliyi
- d) istiqrazların alındığı bazar qiyməti
- e) Səhmə görə ödənilən dividendin həcmi deyilir

Sual 241: Gəlir normasi hansı hissələrdən ibarətdir ?

- a) **)Ümumi gəlir və xalis gəlir**
- b) Şəxsi gəlir və ümumi gəlir
- c) Müəssisə gəliri və dövlət gəliri
- d) Şəxsi gəlir və xalis gəlir
- e) Xüsusi və ümumi gəlir

Sual 242: Real iqtisadiyyatda kapitalin rentabelliği necə tərəddud edir ?

- a) 10 % - 50 %
- a. **)5 % - 100 %**
- b. 5 % - 50 %
- b) 15 % - 100 %
- c) 5% - 10 %

Sual 243: Layihənin səmərəliliği hansı qiymət yanaşması vasitəsilə müəyyən edilir ?

- a) Optimal
- b) Proqnoz
- c) **)Cari və proqnoz**
- d) Cari
- e) Hamisi

Sual 244: Pul axınlarının diskontlaşdırılması proqnozlaşdırılan pul axınlarına əsasən gəlirin hansı metodlarından istifadə edir?

- a) **)cari dəyər**
- b) bazar dəyəri
- c) satış dəyəri
- d) investisiya dəyəri

e) mübadilə dəyəri

Sual 245: Pul axınlarının diskontlaşdırılması metodu proqnozlaşdırılan pul axınlarına əsasən gəlirin hansı metodlarından istifadə edir?

a.)qalıq dəyəri

b) bazar dəyəri

c) satış dəyəri

d) investisiya dəyəri

e) mübadilə dəyəri

Sual 246: Lizing əməliyyatları kimlər tərəfindən maliyyələşdirilir ?

a. Banklar

b. Firmalar

b))Banklar , lizing şirkətləri, avadanlıq istehsalı və satışı ilə məşğul olan şirkətlər

a. Lizing şirkətləri

c) Heç biri

Sual 247: Lizing əməliyyatlarının neçə faizi kreditlər hesabına maliyyələşdirir ?

a) 70 %

b))80 %

c) 90 %

a. 95 %

d) 100 %

Sual 248: İEOÖ – də işə lizinq əməliyyatları necə maliyyələşdirilir ? (dolğun variantı qeyd edin)

- a) Banklar tərəfindən lizinq şirkətlərinə verilən kreditlər hesabına
- b) Beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına
- c))Bankların və beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına**
- d) Depozitlər hesabına
- e) Heç biri

Sual 249: Layihənin səmərəliliyinin qiymətləndirilməsi zamanı başlıca prioritet nədir ?

- a) Dövlətin bu prosesə maksimum cəlb olunması
- b) Pul vəsaitlərini tamamilə , sonunadək xərcləmək .[yeni cavab]
- c) İstehsal xərcinin həcmi müəyyən etmək
- d))Səmərəliliyin əldə olunması**
- e) Külli miqdarda pul vəsaiti əldə etmək

Sual 250: Hansi layihələr dövlət dəstəyi görmür ?

- a) Cəlb edilmiş vəsait hesabına reallaşan
- b) Yüksək xərc tələb edən
- c))İctimai səmərəliliyi aşağı olan**
- d) İnvestora daha çox gəlir gətirən
- e) Xarici vətəndaşlar tərəfindən təklif edilən

Sual 251: Kommersiya səmərəliliyi nə zaman öz həllini tapır ?

- a) İnvestorun tələbi müəyyənləşibsə
- b) Məcmu nəticələr məcmu xərclərdən üstündürsə
- c))Layihənin ictimai səmərəliliyi kifayət edirsə**

- a. Kommersiya əməliyyatları başa çatıbsa
- d) İnvestorun tələbi müəyyənləşməyibsə

Sual 252: Layihənin ümumiləşdirilməsi zamanı vacib hesab edilir:

- a) Gəlirlərin bərabər bölgüsünü təmin etmək
- b) Qiymətləndirmənin sahələr üzrə ardıcılığı
- c))Metodik işlərin aparılması**
- d) Xərclər və məsrəflərə ümumi baxış
- e) Yalnız xərclərə ümumi baxış

Sual 253: Layihənin makroiqtisadi parametrlərinin funksionallığını xarakterizə edir?

- a) Maliyyə bazarında ümumi inflyasiyanın tempi
- b))Ətraf mühitin bütün göstəriciləri**
- c) Bank faiz dərəcələri
- d) Layihənin ayrı-ayrı xərc və gəlir elementləri
- e) Təbii makroiqtisadi göstəricilər

Sual 254: Hansi vergi növünün layihənin səmərəliliyinin qiymətləndirilməsinə aidiyyəti yoxdur ?

- a) Aksiz vergisinin
- b))Əlavə dəyər vergisinin**
- c) Əmlak vergisinin
- d) Gəlir vergisinin
- e) Sadələşdirilmiş vergi

Sual 255: Maliyyə öhdəliyi layihənin icrası ilə bağlı özündə əks etdirmir ?

- a) Hesabların ödənilməsi
- b) Kreditin silinməsi
- c))Verilən vəsaitin cəlb olunması**
- d) Vergilərin hesablanması
- e) Borcların silinməsi

Sual 256: Lizinq obyektinə aiddir

- a) Azad dövriyyəsinə icarə verilməyən əmlak növləri
- b))Müxtəlif daşınan və daşınmaz əmlak növləri**
- c) Yalnız avadanlıqlar
- d) Hamisi
- e) Heç biri

Sual 257. Dəyərin ödənilməsinə görə lizinq bölünür ;

- a) Operativ və qaytarılmayan
- b) Maliyyə və qarışıq
- c))Operativ və maliyyə**
- d) Hamisi
- e) Heç biri

Sual 258: Operativ lizinq –

- a) Tam ödənilməyən lizinqdır
- b) Sövdələşmə şərti , qısa müddətə bağlanır
- c) Avadanlıq bütünlüklə amortizasiya olunmur
- d) Avadanlıq lizinq alanın mülkiyyətinə keçmir
- e))Bütün variantlar doğrudur**

Sual 259: Maliyyə lizininin tətbiqi zamanı-

- a) Mülkiyyətin dəyəri tam ödənilir
- b) Avadanlıq tam amortizasiya olunur
- c) Avadanlıq lizin alanın mülkiyyətinə keçir
- d) Müqavilə uzunmüddətə bağlanılır
- e) **)Hamisi doğrudur**

Sual 260: İnvestisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsində alternativ variant kimi aşağıdakılardan hansına diqqət yetirmək lazımdır ?

- a. Az vəsait hesabına alışlar
- b. Kredit hesabına alışlar
- c. Lizin
- b) Faktoring
- c) **)Hamisi**

Sual 261: Səmərəliliyin dəyər göstəricilərini infilyasiyanı nəzərə almadan hansı qiymətlərlə hesablamaq olar ?

- a) Proqnoz qiymətlərlə.
- b) Defilyasiya olunmuş qiymətlərdən
- c) **)Cari qiymətlərlə**
- d) Pərakəndi satış qiymətlərlə
- e) Funksional qiymətlərlə

Sual 262: Qiymət səviyyəsinin infilyasiya indeksi bazisinə bölünməsi yolu ilə hesablanan qiymətlər ;

- a) Cari qiymətlər
- b) Topdansatış qiymətlər
- c) **)Deflirə qiymətlər**

- d) Proqnoz qiymətlər
- e) Pərakəndə qiymətlər

Sual 263: İnfilyasiya dinamikasını belə proqnozlaşdırmaq olar ;

- a. Bank faiz dərəcələrinə görə
- b) Valyuta mübadiləsi kursuna görə
- c) Mərkəzi bankın uçot dərəcələrinə görə
- d))İnfilyasiya xərc elementlərinə görə**
- a. İnfilyasiya gəlir elementlərinə görə

Sual 264: Aktivlərin qiymətləndirilməsi dinamikasına aiddir ;

- a) Əmtəələrin çeşidi
- b) Kreditlərin növü
- c))Aktivlərin növü**
- d) Məsrəflərin çeşidi
- e) Borcların növü

Sual 265: Əmək haqqının qiymətləndirilməsi dinamikasına aiddir ;

- a) Aktivlərin növü
- b) Əmtəələrin çeşidi
- c) Ayliq infilyasiya tempi
- d))Məsrəflərin çeşidi**
- a. Borcların növü

Sual 266: İnvestisiyanın ilkin istiqamətində hansı xərclər göstərilir ?

- a) İnvestisiya layihəsi mühitində capital xərcləri
- a. Bütün material məsrəfləri

b))İnvestisiya məsrəfləri

c) Əlavə istehsal xərcləri

d) Cari xərclər

Sual 267: Ətraf mühit göstəricilərinə aiddir:

a. Mərkəzi bankın uçot dərəcəsi;

b) Valyuta mübadiləsi kursu;

c) Maliyyə bazarında ümumi infilyasiya dinamikası;

d) Valyuta məzənnəsi

e))Hamisi

Sual 268: Aktivlərin qiymət dinamikasına aid deyil ;

a. Ayliq infilyasiya tempi

b) Aktivlərin növü

c) İllik temp;

d))Əmtəələrin növü ;

e) Aktivlərin çeşidi

Sual 269: Alternativ dəyərin qiymətləndirilməsində nəzərə alınmır ;

a))Satış

b) İcarə

c) Alış

d) Başqa layihəyə sərmayə

e) İcarə haqqı

Sual 270: Hansi maliyyə imkanlarının olması müəssisəyə müqayisədə üstünlük gətirər ?

a) Gəlir

b))Amortizasiya

c) Kreditlər

d) Öhdəliklər

a. Borclar

Sual 271: Amortizasiyanın ölçülərinin artımına mane olan vergi növü ;

a) ƏDV

b))Əmlak vergisi

c) Aksizlər

d) Sövdələşdirilmiş vergi

e) Gəlir vergisi

Sual 272: Kreditin işlənməsinin birinci istiqamətinə aiddir ;

a. Material resursunun alınması

b) İstehsal resursunun təmir edilməsi

c))Tikintinin aparılması

d) Əmək haqqının ödənilməsi

e) Əmtəələrin bilavasitə yadışı

Sual 273: Kreditlərin işlənməsinin ikinci istiqamətinə aiddir ;

a) Yeni texnikanın alınması

b))Material resurslarının alınması

c) Tikintinin aparılması

d) Quruculuq planlaşdırma işləri

e) Tikintini yekunlaşdırmaq

Sual 274: Təsbit edilmiş gəlirə malik olan uzunmüddətli maliyyə kredit öhdəlikləridir

- a) Səhmlər
- b))İstiqrazlar**
- c) Kreditlər
- d) Bütün qiymətli kağızlar
- e) İyanələr

Sual 275: Müəssisə üçün müvafiq olaraq ən ucuz daxili və xarici maliyyələşmə mənbəyi –

- a) İstiqrazlar ; amortizasiya
- b) Kreditlər ; istiqrazlar
- c))Amortizasiya ; istiqrazlar**
- d) Səhmlər ; kreditlər
- a. Səhmlər , istiqrazlar

Sual 276: Firmanın səhmdarlar qarşısında ömürlük öhdəlikləridir ;

- a) İmtiyazlı səhmlər
- b))Adi səhmlər**
- c) Kreditlər
- d) Vergilər
- e) İyanələr

Sual 277: Adi səhmlərin emitent üçün öhdəliklərinə aid deyil ;

- a) Dəqiq təyin edilmiş ödəniş müddəti yoxdur .
- b) Divident ödənişi vacib deyil
- c))Hec bir riskə məruz qalmir**
- d) Əlverişli şəraitdə səhmlərin məzənnəsi artır
- e) Təyin edilmiş ödəniş müddəti yoxdur

Sual 278: İnvestisiya maliyyələşmə metodlarına aid deyil ;

- a. **))Səhm emissiyası**
- b) İstiqrazlaşma
- c) Kredit maliyyələşməsi
- d) Maliyyə lizinqi
- e) Operativ lizinq

Sual 279: Bütün metodların kombinasiyalarına əsaslanır-

- a. Kredit maliyyələşməsi
- b) Maliyyə lizinqi
- c) **)Qarışıq maliyyələşmə**
- d) Özünü maliyyələşmə
- e) İstiqrazlaşma

Sual 280: Kapital elementi kimi ifadə olunmur ;

- a) İmtiyazlı səhmlərin dəyəri
- b) **)Kreditlərin dəyəri**
- c) Adi səhmlərin dəyəri
- d) Bilavasitə gəlir dəyəri
- e) Heç biri

Sual 281: Layihələrin maliyyələşməsi probleminin tədqiqini subyekt səmərəli həyata keçirilə bilər ?

- a) Müəssisə rəhbəri
- b) İnvestor
- c) Menecer
- d) **)Dövlət**
- e) Xarici vətəndaşlar

Sual 282: Əgər layihə fəaliyyətdə olan müəssisə çərçivəsində həyata keçirilərsə onda bu vəsaitlər ;

- a) Cəlb edilmiş vəsait mənbəbləridir
- b) Uzunmüddətli kreditlərdir
- c))Şəxsi vəsait mənbəbləridir**
- d) M üxtəlif səviyyəli büdcə vəsaitləridir
- e) Müxtəlif səviyyəli kreditlərdir

Sual 283: Maliyyələşmənin daxili mənbələrinə aiddir ;

- a) İnvestisiya lizinqi
- b) Büdcə vəsaitləri
- c) İmtiyazlı və adi aksiyaların emissiyası
- d))Sigorta fondlarında toplanan vəsaitlər**
- e) Adi aksiyaların emissiyası

Sual 284: Daxili maliyyələşmə mənbələrinin çatışmazlığı hansidir ?

- a) Xüsusi fondlardan toplaması maliyyədir
- b))Həcmi məhduddur**
- a. İnvestisiya fəaliyyətini kifayət qədər əks etdirir
- c) Tamamilə vergilərin ödənilməsinə sərf olunur
- d) Etibarlıdır

Sual 285: Sərbəst pul vəsaitlərinin miqdarı nə zaman mübət kəmiyyət olamlıdır ?

- a) Avadanlıq və materialların alınmasında
- b) Əmək haqqının verilməsində
- c) Layihənin reallaşmasında
- d))Əmək haqqı verilmədikdə**

e) Materialların alınmasında

Sual 286: Sərbəst pul vəsaitlərinin miqdarı mənfi kəmiyyət olarsa ;

- a) Müəssisə yalnız özünün maliyyə öhdəliklərini ödəyə biləcək
- b))Vəsait çatışmazlığı ilə qarşılaşacaq**
- c) Avadanlıqların alınmasını təmin edəcək
- d) Materialların alınmasını təmin edəcək
- e) Vəsait artıqlığı yaranacaq

Sual 287: Kreditlər hansı istiqamətlərdə işləyə bilər ?

- a) Təsərrüfat məqsədlərinə
- b) İnvestisiya məqsədlərinə
- c))İstehsalat ehtiyatlarının azaldılmasına**
- d) Məqsədli kreditlərin alınmasına
- e) Təsərrüfat və investisiya məqsədlərinə

Sual 288: Kreditlərdən istifadəyə görə faiz ;

- a. Xalis gəlirə daxil edilir
- b))Birbaşa xərclərə daxil edilir**
- c) Məyara dəyərində daxil edilir
- d) Cari xərclərə daxil edilir
- e) Məyara dəyərində daxil edilməsi

Sual 289: Kreditin silinməsi hansı istiqamətlərdə aparılır ?

- a) Əsas borcun müəyyən müddətə silinməsi
- b))Əsas borcun müəyyən hissələrlə silinməsi**
- c) Əsas borcun hissələrlə silinməsi
- d) Əsas borcun müəyyən dövrlərdə silinməsi

e) Əsas borc silinmədikdə

Sual 290: Kreditlər vaxtında ödənilməyəndə ;

- a) Yeni vəsait mənbələri cəlb edilir .
- b))İflasa aparır**
- c) Yenidən kredit tələb edir .
- d) Xüsusi vəsait hesabına ödənilir
- e) Yeni layihə hazırlanır

Sual 291: Firmanın ilkin maliyyə mənbəyidir ;

- a. Cəlb olunmuş vəsaitlər
- b) Uzunmüddətli kreditlər
- c) Amortizasiya
- d))Adi səhmlər**
- e) İstiqrazlar

Sual 292: İnvestisiya layihəsinin maliyyə təhlili əsas element sayılır ;

- a) İnvestor üçün
- b))Menecer üçün**
- c) Banklar üçün
- d) Dövlət üçün
- a. Kommersiya bankları üçün

Sual 293: Kreditörlər çalışırlar . . . ?

- a) Yüksək gəlir götürməyə
- b) Maliyyə dayanıqlılığını təmin etməyə
- c))Öz risklərini minimumlaşdırmağa**

- a. Sabitliyi təmin etməyə
- b. Layihəni zərərsiz başa vurmağa

Sual 294: Layihənin maliyyə göstəricilərinin əsasını təşkil edir ;

- a) Səmərəliliyin əldə olunması
- b))Maliyyə-investisiya büdcəsi**
- c) Maliyyə dayanıqlığı
- d) Cəlb olunmuş vəsaitlərin xüsusi çəkisi
- e) Kreditlər

Sual 295: Layihənin maliyyə dayanıqlılığının qənaətbəxş olması şərtləndirir ;

- a. Layihənin səmərəliliyini
- b) Vergilərin vaxtında ödənilməsini
- c))İnvestorun səmərəli fəaliyyətini**
- d) Maliyyə imkanlarının kasadlığını
- e) Birmənəli olaraq dövlət layihəni dəstəkləməlidir

Sual 296: Müəssisənin balansı daha çox maraqlandırır ;

- a) Dövləti
- b) İnvestorları
- c))Vergi orqanlarını**
- d) Meneceri
- e) Layihə iştirakçıları

Sual 297: Balansın qənaətbəxş müsbət saldosu zamanı

- a) Kapital qoyuluşu səmərəsizdir .
- b))Layihənin icrası üçün əlavə pul resursu lazım deyil**
- c) Təsisçilərin reputasiyası şübhə altındadır
- d) Layihə səmərəsizdir
- e) Layihə səmərəlidir

Sual 298: Balansın qənaətbəxş mənfi saldosu zamanı:

- a. Layihənin icrası üçün pul resursu lazımdır .
- b) Layihənin icrası qismən səmərəlidir
- c))Təsisçilərin reputasiyası şübhə altındadır**
- d) Layihə artıq ləğv edilmişdir
- e) Layihəyə yenidən baxılmalıdır

Sual 299: Balans hansı tarixə görə müəyyən edilir ?

- a) Layihənin reallaşdığı tarixdə
- b))Planlaşdırma intervalının əvvəlinə görə**
- c) Tədqiqat işlərinin aparılması mərhələsində
- d) Planlaşdırma intervalının sonuna görə
- e) Planlaşdırma intervalında

Sual 300: Maliyyə cəlbəediciliyinin göstəricilərinə aiddir:

- a) Rentabellilik
- b) Səmərəlilik
- c))Likvidlilik**
- d) Mənfəətlilik
- e) Gəlirlilik

